



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 229 (9108) CÜMƏ AXŞAMI, 20 oktyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sürətlə dirçəldir

◆ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfər ediblər



Zəngilan azadlıq gününü xüsusi təntənə ilə qeyd edir

Prezident İlham Əliyev Şərqi Zəngəzurun "hava qapısı"nda ilk olaraq qardaşı Rəcəb Tayyib Ərdoğanı qarşılayacaq

Bu gün Şərqi Zəngəzurun tarixini yeni səhifə yazılacaq. İki il öncə, 44 günlük Vətən müharibəsinin 24-cü günündə, oktyabrın 20-də azadlığa qovuşan Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonunun ilk "hava qapısı" açılacaq.

Bir il öncə, oktyabrın 26-da Qarabağın "hava qapısı" sayılan Füzuli Beynəlxalq Hava Limanının açılışını edən qardaş prezidentlər - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan bu dəfə Şərqi Zəngəzurda dünyaya mesaj verəcəklər.

Çox qısa zamanda inşa edilən yeni hava limanına ənənə ilk xarici təyərənir mehç Türkiyəyə məxsus olması, Rəcəb Tayyib Ərdoğanın Zəngilana gəlməsi Azərbaycan-Türkiyə münasibətlərinin növbəti qardaşlıq nümunələrindən biridir. Eyni zamanda iki qardaş ölkənin prezidentlərinin hava limanının açılışını bərabər etməsi türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Təbii ki, ölkə liderləri bu səfər zamanı hava limanının açılışını da yəni, Şərqi Zəngəzurda həyata keçirilən müxtəlif layihələrə də xeyirdularını verəcəklər.

→ 12

Böyük qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır

2-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılara

Hörmətli sərgi iştirakçıları! Hörmətli xanımlar və canablar! Sizi sayca ikinci olan Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılış münasibətilə salamlayırıq. Bu iki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir.

Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə bərsə bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədalətli - orzi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və hamırlıq göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağda bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşısında duran ən mühüm məqsədlərdəndir.

Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpa istiqamətində qabaqcıl nümunələr yaradır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur. Böyük qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə oməkdaşlıq, dövlət-özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və somərəli təşəbbüslərlə zəngin olan "Rebuild Karabakh" Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaqdır.

Sərgi çərçivəsində qabaqcıl biznes subyektlərinin yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edirik. Öminəm ki, "Rebuild Karabakh" Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq. Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması namına göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir.

Bir daha hər birinizə somərəli işgüzar günlər diləyir, sərginin işinə uğurlar arzulayırıq.

Qarabağ Azərbaycandır!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2022-ci il

Cəbrayıl



- Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib
- Cəbrayılda yaradılacaq meşə təlim mərkəzi, ağıllı tingçilik və dostluq meşəsi kompleksinin layihəsi ilə tanışlıq çərçivəsində rayon ərazisinə 18 baş ceyran buraxılıb
- Cəbrayılda 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub
- "Cəbrayıl" Qovsaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq

→ 2

Qubadlı



- Qubadlıda "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanışlıq
- Qubadlıda 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar

→ 3

Zəngilan



- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
- Zəngilanda Arximed turbinli tipli Su-Elektrik Stansiyası işə salınıb
- Prezident İlham Əliyev Zəngilanda ilk yaşayış binasının təməlini qoyub
- Zəngilan şəhərində məktəb binasının təməli qoyulub

→ 4-6

Şərqi Zəngəzurda Zəfər və Qardaşlıq bayramı



→ 13

İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sürətlə dirçəldir

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib

Oktyabrın 19-da Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.

Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan



keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinat divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.

Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.




Cəbrayıl 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl "Azərişiq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulma mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoydu.

Qeyd edək ki, inşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq "Cəbrayıl" Yarımstansiyasından qidalanacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsinə həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.

"Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə "Hadrut" Qovşağ Yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda "Qubadlı şəhər" 35/0,4 kilovoltluq yarımstansiyanı mərkəzlə birləşdirəcək ikidövrü kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.



Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.

Cəbrayıl 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub

Cəbrayıl 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Qovşağ Yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda "Qubadlı şəhər" 35/0,4 kilovoltluq yarımstansiyanı mərkəzlə birləşdirəcək ikidövrü kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.

"Cəbrayıl" Qovşağ Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da 330/110 kilovoltluq "Cəbrayıl" Qovşağ Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 4 ay əvvəl təməli qoyulan yarımstasiyada böyük həcmdə torpaq, tikinti-quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.

"Cəbrayıl" Qovşağ Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sistemində qoşmaq mümkün olacaq. O cümlədən İrəvan müştərəklən "Xudafarın" və "Qız Qalası" Su-Elektrik stansiyalarında, həmçinin alternativ və bərpaolunan enerji mənbələrinə və kiçik su-elektrik stansiyalarında istehlak ediləcək enerjinin Azərbaycanın ümumi enerji sistemində ötürülmək üçün 330 kilovoltluq "Cəbrayıl" Yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.

Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq layihənin reallaşdırılması üzrə 3 mərhələdən ibarət planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələ



330 kilovoltluq "Naxçıvan" Yarımstansiyası tikiləcək.

Üçüncü mərhələdə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün muxtar respublikanın qardaş ölkəyə yaxın ərazisində 330 kilovoltluq 400 kilovolt keçirmək üçün əlavə Avropa enerji standartlarına uyğun 400 kilovoltluq çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr uzunluğunda ikidövrü elektrik verilişi xətti çəkiləcək. Bununla da böyük strateji əhəmiyyətə malik layihə reallaşdırılacaq.

Tədbirdə Azərbaycan enerji sisteminin ixrac və tranzit perspektivləri haqqında təqdimat nümayiş olundu. Bildirildi ki, Prezident İlham Əliyevin 2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş



hələdə istismar müddətini keçən və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq "Ağcabədi" və "İmişli" yarımstansiyalarının genişləndirilərək tam yenidən qurulması və "Ağcabədi" Yarımstansiyasından 132 kilometr, "İmişli" Yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıl yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulub. Artıq "Ağcabədi" Yarımstansiyasından Cəbrayıl 330 kilovoltluq xəttin çəkilməsinə başlanılıb.

Eyni zamanda Cəbrayıl 330 kilovoltluq qovşağ yarımstansiyasında işlərin böyük

müəvafiq əraşdırmalar aparılıb və ilkin razılışmalar əldə edilib.



Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin layihəsi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxılması mərasimində də iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələcək illərdə davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəli nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında onun təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb. Həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində Azərbaycanda ceyranların populyasiyası bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəci b maralın, o cümlədən balıq və yurtdan qanunvericiliklə 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiya nəzərdə tutulub.



İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sürətlə dirçəldir

Qubadlıda "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanışlıq

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlət başçısına layihələr barədə məlumat verdi.

Bildirdi ki, bu layihələr Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış komissiyanın 21-ci iclasında Zabuxçayın Həkorıçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının və ondan ayrılacaq magistral kanalların (Laçın-Qubadlı-Zəngilan) yaradılması məsələsi üzrə müvafiq araşdırmalar aparılaraq təkliflər hazırlanıb.

Araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə sənayedə 6,18 kubmetr suyun müdumədi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su



anbarının yaradılması daha münaşib hesab edilir. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilir.

Eyni zamanda Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləmə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda layihədə subasar zondan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı su-elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.

Nəticə etibarilə Qubadlı və Zəngilan rayonları ərazisində "Dost Aqro" şirkətinin 1900 hektar, "Azorsun" MMC-nin 3300 hektar, "AzərAqar" şirkətinin 2500 hektar, "Aqrovay" şirkətinin 2700 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin oluna bilər.

Qeyd edildi ki, Bərgüşadçay Su Anbarının yeni isə topoqrafik və müərkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilmişdir.

Ümumi tutumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinə və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə "Qız Qalası" hidroqovşağından su götürəcək magistral kanalı qidalandırılması üçün isə sənayedə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Su anbarından suyun təzyiqli boru kəməri ilə verilməsi halda ümumi gücü 30 meqavat olan 3 su-elektrik stansiyasının quraşdırılması mümkün olacaqdır.

Qubadlıda 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda "Azərişiq" ASC-nin 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoydu.

Qeyd edək ki, Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi ilə "Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qur

ulmaqla, "Hadrut" qovşağı yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcəkdir. Eyni zamanda "Qubadlı şəhər" və "Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrü kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunaçaqdır.

Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində "yaşıl enerji" mənbələrinin qurulması nəzərdə tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə işləmək imkanına malik olacaqdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.

AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına və birinci xanım Qubadlı şəhərinin baş planı barədə məlumat verdi.

Bildirdi ki, baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin "S.A. Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yaşayış sahələrinin inkişafı üçün ekologiya dostu dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Baş planın əsasında insanların yenidən təbii mühitə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlıın təbii imkanları nəzərə alaraq şəhər parkları, meşə-parklar, çaykonarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcəkdir. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada ölçənləri nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamortəbəli və azmörtəbəli binaların, həmçinin həyətəyən sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyən edilmişdir. Baş planda şəhərin gündünlük həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkili xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sonadın başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilmişdir.



Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, öyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Ortamortəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmörtəbəli binalar və həyətəyən sahələrə malik fərdi evlər yerləşdiriləcəkdir. Şəhərin planlaşdırılması zamanı təbii mühitə su ilə qovuşan və suya həssas şəhər ("Sponge city") yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinə azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkili, habelə

su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlıın göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur.

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqçılıq, müasir sənətkarlıq, yüngül sənaye, təbii və sənətkarlıq və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vətəndəndən istifadə ediləcəkdir, yaşıl şəhər obrazı yaradılacaqdır.



Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağntılardan ibarət Memorial Parkdan ibarət olacaqdır. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcəkdir. Bu ərazi çox strateji mövqədədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkorı çayını əhatə edən təbii yaşillıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcəkdir, bu da öz növbəsində kompleksin heyvətmə təbii mühitdə inşasına imkan yaradacaqdır. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Həkorı çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəkildə fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciiyyənlənir. Muzeyin ekspozisiyası müxtəlif audio və

vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündünlük həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcəkdir. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaqdır.

Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaqdır. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən "Dəmir yumruq" əməliyyatına həsr olunacaqdır. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin öz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaqdır. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi təfərrüfat göstərəcəkdir. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbəyə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər.

Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalət və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq sözlərini dünyaya çatdırmaq və informasiya mərkəzi olacaqdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.



İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sürətlə dirçəldir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər.

Ağalı kənd məktəbində təhsil alan şagirdləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Uşaqlar, gedək məktəbi göstərin mənə, gəlin, gedək.

Mehriban xanım ƏLİYEVA: Dayanıblar, bəlkə, əvvəl şəkil çəkdilər?

Prezident İlham ƏLİYEV: Şəkil çəkdilər, elə məktəb önündə.

Mehriban xanım ƏLİYEVA: Gəlin şəkil çəkdilər.

Prezident İlham ƏLİYEV: Gedək, göstərin məktəbinizi, baxaq uşaqlar burada necə oxuyurlar? Sınıf otaqlarına baxaq. Sən neçənci sinifdə oxuyursan?

1-ci şagird: Altıncı sinifdə.

Prezident İlham ƏLİYEV: Bundan əvvəl harada oxuyurdun?

Şagird: Sumqayıtda, 30 nömrəli tam orta məktəbdə.

Prezident İlham ƏLİYEV: Sumqayıtda. Bos sən?

2-ci şagird: Mən də Sumqayıtda.

Prezident İlham ƏLİYEV: Sən də Sumqayıtda. Bos sən?

dam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu, yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dada-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər.

Şagirdlər: İnşallah.

Prezident İlham ƏLİYEV: Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə görək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökülməmiş qayıtmışıq. Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax siz və sizin kimi yüz minlərlə azərbaycanlı öz dada-baba torpağına qayıtsın. Sabah Zəngilanın, Zəngilan şəhərinin azad olunmasının ikinci ildönümüdür. Zaman tez keçir, ancaq artıq böyük quruculuq işləri gözlənilir. Sizin əsas vəzifəniz oxumaqdır, valideynlərin, müəllimlərin sözlünə baxmaqdır və gələcəkdə yaxşı vətəndaş olmaqdır.

Mehriban xanım ƏLİYEVA: Dərslərdən sonra nə edirsiniz? Burada hava yaxşıdır, yəqin bayırda oynayırsınız, görüşürsünüz. Orada - Sumqayıtda məktəbdə qalan dostlarımızla, yəqin ki, ünsiyyətiniz var, danışırsınız. Onları da dəvət etmək olar, hərədən bir gəlsinlər, sizə dəyisinsinlər. Burada işlər gedir. Haradadır sizin evləriniz? Buradan görünür sizin evlər?

Şagird: Bəli, bizim ev görünür, ikimərtəbəlidir.

Mehriban xanım ƏLİYEVA: Oradakı ikimərtəbəli?

Şagird: Bəli.

Prezident İlham ƏLİYEV: Danışmırsınız burada?

Şagirdlər: Xeyr.

Mehriban xanım ƏLİYEVA: Gözlə qızlar.

Məktəbli qız: Siz daha gözəlsiniz. Hələ də inanmıram mən Sizinlə görüşürəm, həyəcanlandım.

Mehriban xanım ƏLİYEVA: Azərbaycanın işğaldan azad olunmuş belə bir gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də çox böyük arzum idi.

Məktəbli qız: Deyə bilərəm ki, qalereyamdakı fotoların çoxu Sizin şəklinizdir.

Mehriban xanım ƏLİYEVA: Eləmi? Şəkil çəkirsiniz?

Məktəbli qız: Xeyr, ümumiyyətlə, hərədən bir.

Mehriban xanım ƏLİYEVA: Baxırsan?

Məktəbli qız: Bəli.

Mehriban xanım ƏLİYEVA: Çalışacağam tez-tez gəlin sizin yanınıza, İnşallah.

Məktəbli qız: İnşallah.

Prezident İlham ƏLİYEV: Gedək, kəndin mərkəzinə baxaq.

Qadın sakin: Biz Ağalı sakinləri üçün Sizin sayənizdə çox gözəl, möhtəşəm şərait yaradılıb. Çox sağ olun, var olun həmişə.

3-cü şagird: Mən də Sumqayıtda, 15 nömrəli tam orta məktəbdə.

Prezident İlham ƏLİYEV: Sumqayıtda.

4-cü şagird: Mən Mərdəkəndə, 181 nömrəli tam orta məktəbdə.

Prezident İlham ƏLİYEV: İndi necə? Ağalı kəndi xoşunuza gəlir?

Məktəblilər: Bəli.

Prezident İlham ƏLİYEV: Çox gözəl. Uşaqlar həvəslə oxuyurlar?

Qadın müəllim: Əlbəttə, çox böyük həvəslə. Ümumiyyətlə, məktəbdə gəldikləri vaxt buranı gördükdə inanmı ki, o qədər çox gözəl hissələr yarandı. Sevinirdilər ki, çox gözəl məktəbdə təhsil alacaqlar.

Prezident İlham ƏLİYEV: Uşaqlar gəliblər öz dada-baba torpağına. İndi görürsünüz, necə də gözəldir sizin doğma torpağınız, Vətəniniz, Ağalı kəndi.

Mehriban xanım ƏLİYEVA: Soruşuram, Sumqayıtdan daha gözəldir, deyir, bəli.

Prezident İlham ƏLİYEV: Sumqayıt da gözəl şəhərdir, böyük şəhərdir. Amma buranın, əlbəttə ki, xüsusi gözəlliyi var, təbiət, hava, iqlim.

Şagird: Bura Sumqayıtdan daha yaxşıdır. Buranın havası daha qəşəngdir.

Prezident İlham ƏLİYEV: Bax, sizi biz qayıtmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayıcaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şa-

Prezident İlham ƏLİYEV: Çox yaxşı ki, qayıdıblar və qayıdırlar da. Görürəm, uşaqlar da həvəslə, ürəkdən deyirlər, çox sevinirlər ki, burada yaşayırlar. Buraya gələnlər işlə təmin olunublar?

Qadın sakin: Bəli, hörmətli cənab Prezident. "Kapital Bank", "ASAN xidmət".

Prezident İlham ƏLİYEV: İşləyirlər orada?

Qadın sakin: Bəli. Xəstəxana, "GİL MED" fəaliyyət göstərir. Çox gözəldir, möhtəşəmdir.

Prezident İlham ƏLİYEV: Qonaqlar da gəlirlər buraya, xarici nümayəndələr.

Qadın sakin: Xarici qonaqlar da gəlirlər, bəli. Dünyanın on qabaqcıl ölkələrindən qonaqlarımız olur, çəkilişlər olur. Bu bizi də sevindirir.

Prezident İlham ƏLİYEV: Bəli, bəli, bilirəm. Onlar da görürlər ki, biz artıq qayıtmışıq.

Qadın sakin: Kəndimiz çox gözəldir, çox sağ olun. Hər bir sakin deyir ki, Allah Prezidentimizin canını sağ ələsin.

Prezident İlham ƏLİYEV: İnşallah, bütün şəhərlər, kəndlər belə olmalıdır.

Qadın sakin: İnşallah, Sizin sayənizdə. Çox sağ olun, hörmətli cənab Prezident.

Prezident İlham ƏLİYEV: Bilirsiniz, birinci layihədir, davamı da gəlir.

Digər qadın sakin: Sizi xoş gördük, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Xoş gördük, necəsiniz?

Qadın sakin: Xoşbəxtəm ki, Sizinlə görüşmək mənə nəsihət oldu. 1990-cı ildən mənim üç balam mülki şəhərdir.

Prezident İlham ƏLİYEV: Allah rəhmət ələsin.

Qadın sakin: Özümdə Zəngilanda müəllim işləmişəm, yoldaşım da. Sizin hamınıza böyük hörmətimiz var.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Qadın sakin: Allah Ulu Öndərimizə rəhmət ələsin, Sizləri var ələsin. Siz ki, bizə bu şəraiti yaratmışsınız, bu gün biz gəlib burada nəfəs alırıq, çox şükür, ordumuz var olsun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Qadın sakin: Allah ordumuzu qorusun! Allah şəhidlərimizə rəhmət ələsin, qazilərimize cansağlığı versin. Çox şükür ki, Sizi gördük.

Prezident İlham ƏLİYEV: Allah rəhmət ələsin, amin. Sağ olun. Burada yaşayırsınız necədir? Şərait necədir? Yaxşıdır?

Qadın sakin: Yaxşıdır, əladır. Düzü, mən hələ ev almamışam.

Prezident İlham ƏLİYEV: Eviniz yoxdur hələ?

Qadın sakin: Mənə Sumqayıtda ev veriblər, hələ oradayam. İndi deyirlər ki, sizin növbəniz çatanda verəcəyik.

Prezident İlham ƏLİYEV: Özümdə Ağalıda hansı?

Qadın sakin: Bəli, Ağalıda müəllim işləmişəm.

Prezident İlham ƏLİYEV: Onda sizə mütləq ev verilməlidir.

Qadın sakin: Çox sağ olun, Allah razı olsun. Əksəriyyəti mənəm şagirdlərimdir.



Prezident İlham ƏLİYEV: Sizə də hələ verilməyib?

Digər qadın sakin: Bizə verilib, ikimərtəbəli ev verilib.

Prezident İlham ƏLİYEV: Necədir, razı-sınız?

Qadın sakin: Çox razıyıq. Əla, hər şey yaxşıdır, öz qaydasındadır.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, uşaqlar da razıdırlar. Mən soruşuram, uşaqlar istəyirlər? Deyirlər, bəli. Sumqayıta qayıtmaq istəyirlər.

Qadın sakin: Ayaqlarım tutulmuşdu, haqqıqətən, mən buraya gələndən ayaqlarım bir az açılıb, yeriyə bilirəm. Çox şükür, havası da, suyu da gözəldir.

Prezident İlham ƏLİYEV: Əlbəttə, gözəldir, doğma torpağı, havası, suyu - hər şeyi.

Mehriban xanım ƏLİYEVA: Hər şeyi gözəldir.

Qadın sakin: Siz də hamdan gözəlsiniz. Allah Sizinlə razı olsun.

Mehriban xanım ƏLİYEVA: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım, salam, necəsiniz? Xoş gəlmisiniz kəndimizə.

Prezident İlham ƏLİYEV: Salaməleyküm.

Kişi sakin: Cənab Prezident, Sizinlə görüşmək istəyirəm, olar?

Prezident İlham ƏLİYEV: Salam, nə var, nə yox, necəsiniz?

Kişi sakin: Sizinlə fəxr edirik, cənab Prezident. Sizin uğurlu siyasətinizlə fəxr edirik. Allah Sizi dəyimsin.

Prezident İlham ƏLİYEV: Necə yaşayırsınız?

Kişi sakin: Gözəl yaşayıyıq. Allah Sizi dəyimsin. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.

Prezident İlham ƏLİYEV: Sağ ol.

Kişi sakin: Ümummilli Liderimiz cənab Heydər Əliyevə Allah qəni-qəni rəhmət ələsin. Allah Sizi dəyimsin, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ ol. Sən əvvəl harada yaşayırdın?

Kişi sakin: Mən Ağcabədi rayonunda yaşayırdım, burada işləyirdim.

Prezident İlham ƏLİYEV: Özün bu kənddən sən?

Kişi sakin: Xeyr, Ağcabədi rayonundanam.

Prezident İlham ƏLİYEV: Burada hansı sahədə işləyirsiniz?

Kişi sakin: Hazırda "Xan çinar"da ofisiyent işləyirəm. Sizə təşəkkür edirəm ki, bizə belə günlər yaşadırsınız. Minnətdarıq, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, sağ ol.

Qadın sakin: Salam, xoş gördük, cənab Ali Baş Komandan, Sizə təşəkkür etmək istəyirəm.

Prezident İlham ƏLİYEV: Salam, bəli, sizinlə görüşmüşdük.

İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sürətlə dirçəldir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər



Qadın sakın: Keçən görüşümüzə Sizə söz verdiyim kimi, burada vətəndaşlarımıza hüquqşünas olaraq xidmət göstərirdim. Bəli, hazırda prokurorluğa qəbulun birinci mərhələsini keçmişəm. Növbəti mərhələyə hazırlaşram. İnşallah, xeyirlisi.

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

Qadın sakın: Çox şadıq, çox sağ olun.

Sakın: Olar növbəti şəkilmizi çəkim?

Prezident İlham ƏLİYEV: Əlbəttə, bizim şəkilmiz var, amma, əlbəttə, olar.

Qadın sakın: Çox sağ olun. Minnətdaram, təşəkkürlər.

Prezident İlham ƏLİYEV: Burada işləyirsiniz, yoxsa yaşayırsınız?

Kişi sakın: Yaşayırdıq.

Prezident İlham ƏLİYEV: Yaşayırsınız. Ev veriblər?

Kişi sakın: Bəli, torpaq sahəli.

Prezident İlham ƏLİYEV: Razıyırsınız?

Kişi sakın: Mən şükür.

Prezident İlham ƏLİYEV: O vaxt burada yaşayırdınız?

Kişi sakın: Bəli.

Prezident İlham ƏLİYEV: Bəs sonra harada yaşayırdınız?

Kişi sakın: Bakıda yaşayırdıq.

Prezident İlham ƏLİYEV: Deyəndə ki, Ağalıya gəlmək olar, bunu necə qarşıladınız? Həvəslə?

Kişi sakın: Qanlı gözyaşları ilə çıxmışdıq, sevinc gözyaşları ilə qayıtdıq. Bu günümüzdə min şükür.

Prezident İlham ƏLİYEV: Allaha şükür.

Kişi sakın: Allah Sizi həmişə var eləsin.

Sakinlər: Şəkil çəkdik.

Prezident İlham ƏLİYEV: Bəli, çəkdik.

Kişi sakın: Şükür Allaha. Allah bu günü bizə qismət elədi, bu günü də gördük.

Prezident İlham ƏLİYEV: Allaha şükür.

Kişi sakın: Allah razı olsun, Allah köməyiniz olsun.

Prezident İlham ƏLİYEV: Siz harada yaşayırdınız?

Kişi sakın: Elə bu kənddə.

Prezident İlham ƏLİYEV: Bəs işğal dövründə harada yaşayırdınız?

Kişi sakın: İşğal dövründə orduda idim, döyüşdə idim. 1996-cı ildə tərxis olub, Bakı şəhərində yaşadım.

Prezident İlham ƏLİYEV: Bakıda yaşadınız?

Kişi sakın: Bəli, Bakıda yaşadım. Şükür Tanrıya, o qədər buranın arzusunda idik, o qədər buranın duasında idik. Allaha min şükür.

Qadın sakın: Həsretini çəkirdik. Prezidentimizin sayəsində biz torpaqlarımıza çox gözəl şəraitdə yaşayırdıq.

Digər qadın sakın: Şükür Sizi verənə.

Kişi sakın: Yatsaq, yuxumuza girməzdik, çox gözəl. Allah köməyiniz olsun.

Prezident İlham ƏLİYEV: Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırdıq. Sizin də qayıdışınızı bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəzilər hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız.

Kişi sakın: Biz buranın həsreti ilə yaşayırdıq.

Prezident İlham ƏLİYEV: Bəli, indi buralar əvvəlkindən də gözəl olub.

Qadın sakın: Çox gözəl olub. Allah Sizinlə razı olsun.

Digər qadın sakın: İndi müasir şəraitə də uyğunlaşmışıq, çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham ƏLİYEV: Bəli, şərait də yaxşıdır. İndi bütün xidmətlər də var.

Qadın sakın: Olar Sizinlə şəkil çəkdik?

Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, olar.

Digər qadın sakın: İkinci dəfədir Sizinlə görüşürük. Gözəl Prezidentimizlə fəxr edirik.

Qadın sakın: Mənim oğlum da, yoldaşım da burada xidmət edib.

Prezident İlham ƏLİYEV: Hərbiyə olub?

Qadın: On ildir hərbiçidir. Cəbrayılda yaralanmışdı. Sizin sayənizdə bizə burada ev veriblər. Çox minnətdarım.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Burada xoşbəxt yaşayın.

Digər qadın: Hörmətli Prezident, icazə verin, mən də Sizinlə şəkil çəkdirim.

Prezident İlham ƏLİYEV: Əlbəttə, buyurun. Sağ olun.

Kişi sakın: Salam. Necəsiniz?

Qadın sakın: Biz Sizi görməyə çox şad olduq.

Prezident İlham ƏLİYEV: Salam, xoş gördük. Nə gözəl baladı. Neçə yaşınız var?

Qadın sakın: Onaylıdır. İlk sakın kimi, xoş gəlmisiniz deyir. Şəkil çəkdik.

Prezident İlham ƏLİYEV: Bəli, çəkdik. Gələcək bax, budur.

Digər qadın sakın: Bəli. Sizin sayənizdə. Çox sağ olun, hər şeyə görə təşəkkür edirik. Bəli gözəlliklərə, bizim qayğımıza qaldığımızı görə çox sağ olun, cənab Prezident. Bizə bu cür şərait yaratmışsınız.

Prezident İlham ƏLİYEV: Bu uşağa böyüyəndə danışarsınız ki, hansı əziyyətdən keçmişiniz.

Digər qadın sakın: Mütləq. O, Sizin şəkilmizi böyüdəcək. Bu da mənim övladımdır və biz Sizinlə qürur duyuruq. Çox sağ olun, cənab Prezident, təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Doğma Vətənimdə böyüyəcəksən.

Qadın sakın: Bəli, həqiqətdir.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Digər qadın sakın: Yeni Ağalının təməli qoyulan gündən oğlum burada işləyir.

Prezident İlham ƏLİYEV: İnşaatda işləyib?

Qadın: Bəli.

Prezident İlham ƏLİYEV: Sağ olun. Burada vəziyyət necədir, yaxşıdır?

Kişi sakın: Yaxşıdır, əladır.

Qadın müəllim: Cənab Prezident, olarmı müəllim kollektivi ilə şəkil çəkdik?

Prezident İlham ƏLİYEV: Əlbəttə, çəkdik. Müəllimlər də Ağalıdandırlar?

Qadın müəllimlər: Bəli, çox sağ olun, təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Necə yaşayırsınız burada?

Qadın sakın: Sağ olun, çox yaxşı.

Prezident İlham ƏLİYEV: İşləyirsinizmi?

Qadın sakın: Mən burada işləyirəm.

Prezident İlham ƏLİYEV: Harada, hansı sahədə işləyirsiniz? Kafedə?

Qadın sakın: Bəli, Allah köməyiniz olsun, həmişə var olarımsız.

Prezident İlham ƏLİYEV: "Xan çinar"da nə işləyirsiniz? Çox sağ olun, salamat qalın.

Kişi sakın: Çox sağ olun. Allah ömrünüzü uzun eləsin.

Gənc qız: Şəkil çəkdirmə bilərəm?

Prezident İlham ƏLİYEV: Əlbəttə.

Qadın: Mən Sizinlə çəkdirdim, bayaqki qaranlıq düşdü.

Prezident İlham ƏLİYEV: Sən çəkdirdin, gəl, bir də çəkdirərik.

Kişi sakın: Cənab Prezident, xoş gəlmisiniz bizim bu yurda.

Prezident İlham ƏLİYEV: Salam, xoş gördük.

Kişi sakın: Hörmətli Prezident, hörmətli Ali Baş Komandan, hörmətli Sərkərdə. Siz Azərbaycan xalqının döyüş tarixini yazdınız. Biz Sizin bu işinizlə fəxr edirik. Hörmətli Prezident, birinci növbədə Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Kişi sakın: Vətən müharibəsi əlilləri adından minnətdaram.

Prezident İlham ƏLİYEV: Sizin neçə yaşınız var?

Kişi sakın: Mənim 76 yaşım var.

Prezident İlham ƏLİYEV: Burada, Ağalıda yaşamısınız?

Kişi sakın: Bəli, bu kənddə. Bu kənddə rəhbər vəzifədə işləmişəm.

Prezident İlham ƏLİYEV: Kənddə hansı rəhbər vəzifədə?

Kişi sakın: 1977-ci ildə rəhbərlik Ulu Öndər Heydər Əliyev mənə qəbul edib. Burada kolxoz sədri vəzifəsinə təsdiq edib.

Prezident İlham ƏLİYEV: Hə, kolxoz sədri. Sizə deyəndə ki, Ağalıya qayıtmaq olar, həvəslə qayıtmısınız.

Kişi sakın: Həvəslə.

Prezident İlham ƏLİYEV: İndi Ağalı necədir? Yeni Ağalı xoşunuza gəlir?

Kişi sakın: Yeni Ağalı şəhərdir.

Qadın sakın: Çox gözəldir, Sizin sayənizdə.

Kişi sakın: Sizin sayənizdə. Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarım. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyən kağız-kuşuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib.

Prezident İlham ƏLİYEV: Onu özünüz dəyərmişiz ona.

Kişi sakın: Tapıram axı, onu.

Prezident İlham ƏLİYEV: Çox sağ ol.

Kişi sakın: İcazə verin, şəkil çəkdik.

Prezident İlham ƏLİYEV: Bəli, buyurun.

Sakinlər: Çox sağ olun.

Uşaq: Cənab Prezident, olar Sizinlə şəkil çəkdik?



Prezident İlham ƏLİYEV: Burada 3-4 nəsil ağallı var. Siz, balaca uşaqlar, gənclər, gəlin, elə hamınız ağsaqqalla bərabər gəlin.

Sakinlər: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Burada xoşbəxt yaşayın. Allah cansağlığı, uzun ömür versin.

Sakin: Cənab Prezident, olar?

Prezident İlham ƏLİYEV: Əlbəttə, gəl.

Qadın sakın: Salam, həmişə Siz gələsiniz.

Prezident İlham ƏLİYEV: Salam, çox sağ olun.

Qadın sakın: Allah razı olsun, Allah cansağlığı versin. Çox xahiş edirəm, kollektivimizlə şəkil çəkdik.

Prezident İlham ƏLİYEV: Yaxşı, siz də gəlin.

Kişi sakın: Çox sağ olun, təşəkkür edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun. Böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsiniz?

Uşaq: Hərbiçi.

Prezident İlham ƏLİYEV: Qəhrəman Azərbaycan hərbiçisi.

Uşaq: Biz Vətənimizi qoruyacağıq.

Prezident İlham ƏLİYEV: Bəli, düzdür.

Digər uşaq: Mən həkim olmaq istəyirəm.

Prezident İlham ƏLİYEV: Bəs sən?

Məktəbli qız: Hərbiçi.

Prezident İlham ƏLİYEV: Sən də hərbiçi olmaq istəyirən? Məşallah!

Kişi sakın: Cənab Prezident, Sizə bir sözlüm var. Çoxdandır ki, bu, mənim ürok sözlümdür. Siz dünyanın ən birinci Prezidentisiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Kişi sakın: Həqiqətən, bunu ürokdən deyirəm, Sizə minnətdaram.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Çox təşəkkür edirəm. Uşaqlardan da soruşuram böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsiniz? Deyirlər hərbiçi. Bax, bu da sizin işinizdir. Qız da deyir ki, hərbiçi olmaq istəyirəm. Vətəni qorumaq istəyirlər. Yəni şəkil çəkdik? Məktəbin önündə çox çəkdirdik. Gəl, qızım, siz də durun. Biz çox şəkil çəkdirdik. Bunlar hamısı internetdə çıxacaq. Gedək.

Qadın sakın: Adam buradan getmək istəmir.

Prezident İlham ƏLİYEV: Bəli, biz tez-tez sizə qonaq gələcəyik.

Qadınlar: İnşallah, həmişə yolunuzu gözləyirik.

Prezident İlham ƏLİYEV: Gələcəyiniz hərbiçiləri, sağ olun.

Qadın sakın: Olar Sizinlə şəkil çəkdik?

Prezident İlham ƏLİYEV: Necə? Biz şəkil çəkdirdik.

Qadın sakın: Mənimlə.

Prezident İlham ƏLİYEV: Hə, yaxşı, bir dəfə də çəkdik.

Qadın sakın: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, salamat qalın, burada xoşbəxt yaşayın.

İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sürətlə dirçəldir

Zəngilanda Arximed turbini tipli Su-Elektrik Stansiyası işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su-Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, könd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına və birinci xanıma stansiya barədə məlumat verdi.

Bildirildi ki, Zəngilan rayonunun Ağalı köndündə "ağıllı könd" layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjiddən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.

Bu baxımdan köndün dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın "Rehart GmbH" şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su-Elektrik Stansiyası inşa edilib. Üç ödəd generatorun quraşdırıldığı stansiya Ağalı köndünün elektrik enerjisində tələbatını tam təmin etmək gücünə malikdir.

Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqlənmiş sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.

Prezident İlham Əliyev stansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki, balıqların Arximed turbinlərinin içindən keçməsi



və elektrik enerjisinin balıq ölməsinə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.

Prezident İlham Əliyev Zəngilanda ilk yaşayış binasının təməlini qoyub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 2,06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşillıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonasının yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.

Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.

Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş etdirildi.

Dövlət başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoydu.



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına və birinci xanıma hava limanı barədə məlumat verdi.

Bildirildi ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələrə, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək.

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.

Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş hava hərəkətinə idarəetmə qülləsi tikilib.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarından müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdıraraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənələri inşa edilib.

Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturunu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən



işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan

ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Ləçin rayonunun ərazisində inşa olunur.

Zəngilan şəhərində məktəb binasının təməli qoyulub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma 960 şagird yerlik orta məktəbin binası ilə bağlı məlumat verdi.

Bildirildi ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydanlarından və giriş hissədən ibarət olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il sentyabrın 7-də Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Dövlət başçısı təhsil müəssisəsinin təməlini qoydu.

Milli Məclisin Sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb



Milli Məclisin Sədri Sahibə Qafarova oktyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Fergus Aulda görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyət Əlaqələri Şöbəsinin verdiyi məlumatlara görə, qonağı salamlayan spiker diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin Sədri səfirin bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərək Azərbaycan dilində çıxış etməsini yüksək qiymətləndirərək, bunun diplomatın Azərbaycan dili və mədəniyyətinə hörmətini göstərdiyini bildirdi.

Spiker qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf edir. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olub. Son 30 ildə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. Qeyd olunub ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatan ölkədir. Milli Məclisin

Sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Krallığın "BP" şirkəti enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Spiker Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm roluna qeyd edib.

Parlamentlararası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğunu diqqətə çatdıran Milli Məclisin Sədri qeyd edib ki, qanunverici orqanlarımız arasında sıx əlaqələr qurulub. O, cari il iyulun 12-13-də Birləşmiş Krallığa səfərini xatırladaraq, orada keçirilən görüşlər barədə məlumat verib. Spiker deyib ki, bu, parlamentlərimiz arasında rəhbərlik səviyyəsində ilk səfər olmuşdur. Həmçinin Milli Məclisin Sədri bu yaxınlarda İndoneziyada keçirilən G20 Parlament Sədrlərinin Sammiti çərçivəsində Ser Linds Hoyl ilə növbəti dəfə görüşdüyünü qeyd edib.

Sahibə Qafarova bildirdi ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatları çərçivəsində səmimi dialoq qurub. O, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının mühüm rolunu qeyd edərək diqqətə çatdırıb ki, bu qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərin arasında körpü rolunu oynayırlar. Milli Məclisin Sədri Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu

nun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Blokmonin Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyinə bəyanatını yüksək qiymətləndirib.

Spiker həmçinin Azərbaycan parlamentinin qanunvericilik fəaliyyəti, parlamentin tərkibi, siyasi partiyaların parlamentdə təmsilçiliyi və digər məsələlər barədə danışıb.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yaranmış vəziyyət barədə də səfiro məlumat verən Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hazırda münaqişədən sonrakı dövrdə Azərbaycanın əsas prioriteti işğaldan azad edilmiş ərazilərin bərpası və tikintisi, məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsidir. Ermənistanın həmin ərazilərdə çoxlu sayda mina basdırması bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. O, ərazilərimizin minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənməsində, həmçinin bərpa və yenidənqurma işlərində Birləşmiş Krallıq tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Spiker Sahibə Qafarova deyib ki, işğal qurbanı olmasına və işğal altındakı torpaqların azad edən ölkə olmasına baxmayaraq, son 2 ildə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində söylərinin davam etdirən Azərbaycandır. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn

5 prinsipi əsasında sülh sazişi imzalamığı təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq.

Ermənistanın sərhəddə təxribatlar törətməsi haqqında da məlumat verən spiker qeyd edib ki, əgər Ermənistan münasibətlərinin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinmə, siyasi iradə nümayiş etdirmə və bu istiqamətdə praktik addımlar atsa, iki ölkə arasında sülh sazişi imzalana bilər. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Səmimi qəbul və ətraflı məlumatla görə minnətdarlığını bildiren Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanda fəaliyyətə başladığından sonra keçirdiyi görüşlər barədə Milli Məclisin Sədrinə məlumat verib, xüsusilə Prezident İlham Əliyevlə görüşünə ondan yüksək təəssürat yaratdığını diqqətə çatdırıb.

Ölkəmizin Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən səfir münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. O, xüsusilə enerji sahəsində mövcud olan dinamik əlaqələri qeyd edib. Fergus Auld Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirdi. Səfir ölkəmizin alternativ və bərpaolunan enerji layihələrinin reallaşdırılmasında söylərinin vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu, əlaqələrimizin mühüm bir hissəsidir.

O, Azərbaycan Milli Məclisi Sədrinin Birləşmiş Krallığa rəsmi səfərini parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirərək, həmçinin spiker Sahibə Qafarovanın kraliça II Elizabetin vida mərasimində iştirakından məmnunluqlarını dilə gətirib.

Fergus Auld regionda sülh və təhlükəsizliyin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb



Oktyabrın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Qurbanmammət El-yasovla görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyət Əlaqələri Şöbəsinin verdiyi məlumatlara görə, Sahibə Qafarova səfiri salamlayaraq onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib. Spiker diqqətə çatdırıb ki, Azərbaycanı qarşıda Türkmənistanla ortaq mədəniyyət, tarix, dil və xalqlarımız arasında əlaqələr birləşdirir. Azərbaycan Türkmənistanla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 ildönümünü qeyd edib.

Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O bildirdi ki, ölkələrimiz arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd münasibətlərimizin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər arasında "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin rolundan danışan Sahibə Qafarova cari ilin iyun ayında Qoşulma Hərəkatının Parlament Şöbəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizə səfərdə olan Türkmənistan Milli Qənçəsi (parlament) Məclisinin Sədri Gülşat Məmmədova ilə görüşünü məmnunluqla xatırladı. O, qanunverici orqanların əlaqələrinin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi parlamentlərarası əlaqələrlə yanaşı, digər sahələrdə də münasibətlərimizin inkişafına öz töhfələrini verir.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad etməsi və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməsi, beynəlxalq münasibətlər sistemindəki ikili standartlar, Azərbaycanın sülh səyləri və Ermənistanın uğursuz təxribatları barədə danışıb. Bildirib ki, Azərbaycan tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasını tərəfdardır. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur və onu yubadır.

Azərbaycanda fəaliyyət göstərəndən məmnunluğunu bildiren Türkmənistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Qurbanmammət El-yasov spikerin təbrikinə görə təşəkkürünü ifadə edib və iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib. O, Şuşaya səfərinin ondan yaratdığı təəssüratları bölüşərək, bu səhərin qədim mədəniyyət ocağı ol-



Görüşdə Milli Məclisin Sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad etməsi və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməsi, beynəlxalq münasibətlər sistemindəki ikili standartlar, Azərbaycanın sülh səyləri və Ermənistanın uğursuz təxribatları barədə danışıb. Bildirib ki, Azərbaycan tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasını tərəfdardır. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur və onu yubadır.

Azərbaycanda fəaliyyət göstərəndən məmnunluğunu bildiren Türkmənistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Qurbanmammət El-yasov spikerin təbrikinə görə təşəkkürünü ifadə edib və iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib. O, Şuşaya səfərinin ondan yaratdığı təəssüratları bölüşərək, bu səhərin qədim mədəniyyət ocağı ol-

masından, işğaldan azad edilmiş ərazilərdə görülmüş və görüləcək işlərə tanışlığından danışıb.

Səfir bildirdi ki, Türkmənistan qarşıda Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin inkişafında parlamentlərarası münasibətlər də mühüm rol oynayır.

Səfir xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini və ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrin daha da inkişaf etməsi üçün bütün söylərinin səfərbər edəcəyini bildirdi.

Söhbət zamanı Milli Məclisin Sədri səfirin Azərbaycanca danışmasını yüksək qiymətləndirib, bunun Azərbaycan mədəniyyətinə və dilinə böyük sevginin göstəricisi olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

"Təhsil haqqında" qanuna dəyişiklik ediləcək

Oktyabrın 19-da Milli Məclisin Elm və Təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə bir məsələ - "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Milli Məclisin Mətbuat və İctimaiyyət Əlaqələri Şöbəsinin verdiyi məlumatlara görə, Bəxtiyar Əliyev qanun layihəsi barədə məlumat verərək qeyd edib ki, sənədin 29-cu və 32-ci maddələrinə dəyişiklik

təklif olunub. Dəyişikliklər orta ixtisas və ali təhsil (doktorantura istisna olmaqla) pillələrində təhsil alanların bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyət götürməsinin hüquqi əsaslarının formalaşdırılması zərurətindən irəli gəlir.

Elm və Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Yaqub Pirişev təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dəyişikliklər orta ixtisas və ali təhsil müəssisələrinin bakalavriat



(əsas (baza ali) tıbb təhsilində) və magistratura səviyyələrində təhsil alanların tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyət verilməsi) qaydalarının müəyyən olunmasını ehtiva edir.

Qanun layihəsinin müzakirəsində komitə sədrinin müavini Musa Qasımlı, komitə üzvləri İsa Həbibbəyli, Eldar Quliyev, Etibar Əliyev,

Ceyhun Məmmədov, Anar İsgəndərov, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Müşfiq Məmmədli və Milli Məclis Aparatının Sosial Qanunvericilik Şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar dəyişikliklərlə bağlı fikirlərini bildirib, qeyd və təkliflərini diqqətə çatdırıblar.

Müzakirələrin sonunda deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenary iclasının müzakirəsinə tövsiyə ediblər.

"Azərbaycan"



Sumqayıt şəhərində YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib



tiyasının bundan sonra da yüksək nailiyyətlərə imza atacağına inanmalarını ifadə ediblər.

Tədbirdə çıxış edən YAP Sədri İbrahim Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, tarixinin ən çətin sınaqlarından biri ilə qarşı-qarşıya qalan Azərbaycan xalqı ümidini müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, daim xalqın ali mənafeyini və dövlətçilik maraqlarını rəhbər tutan liderə bağlamışdı. Bu lider və ildönümü ərəfəsindəydik. Heç şübhəsiz, 30 il ərzində zəngin və şərəfli yol keçən, ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, yeni, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıraraq Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir. "Məlumdur ki, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində həm SSRİ miqyasında, həm də respublika səviyyəsində baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətə üz-üzə gəlməsinə səbəb olmuşdu. Xüsusilə də müstəqilliyin bərpasından sonra respublikada hakimiyyəti ələ keçirən qüvvələrin milli maraqlara zidd siyasəti noticəsində ictimai-siyasi böhran, iqtisadi tonozluluğun hökm sürməsi, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi və bir sıra digər məqam hallar ölkənin taleyini sürükləməyə, müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı.

müstəqil Azərbaycan maraqlarının etibarlı və qətiyyətli müdafiəsinə çevrildi. Ölkəmiz 1993-2003-cü illərdə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazandı, sabitlik adasına, inkişaf diyarına, etibarlı tərəfdaşa və güclü dövlətə çevrildi.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçildikdən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyini və imkanlarını gücləndirib, xalq-İttihad birliyinin möhkəmlənməsini təmin etdi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq tarixi ədalət və ərazi bütövlüyünün bərpasına nail oldu. Beləliklə, Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin töməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə yüksəldi.

Bildirilib ki, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəqillik və digər mühüm vəzifələrə yerləşdirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərində xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında partiyanın sədri, dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və

məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönmədə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır.

Tahir Budaqov qeyd edib ki, VII Qurultaydan sonra təşkilatlanma, kadr və struktur dəyişiklikləri, partiyanın normativ-hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi, uçot sisteminin təkmilləşdirilməsi, partiyanın ictimai-siyasi proseslərdə iştirakı və beynəlxalq əlaqələrinin genişləndirilməsi kimi istiqamətlərdə məqsədyönlü tədbirlər görülməli və bu istiqamətdə işlər davam etdirilir. Sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-İttihad birliyinin daha da möhkəmlənməsini şübhələndirir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cü ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq reallaşdırılması nəzərdə tutulan bütün tədbirlər YAP-ın 30 il ərzində keçirdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır. Əlbəttə, partiyanın rayon (şəhər) təşkilatları tədbirlər planına uyğun olaraq öz üzünə düşən vəzifələri layiqincə yerinə yetirməli, bütün tədbirləri yüksək səviyyədə təşkil etməlidirlər. 30 ilə yaxındır ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Sumqayıt Şəhər Təşkilatı

qarşısında duran bütün vəzifələrin müstəqillik qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir.

"Şübhə yoxdur ki, yeni Azərbaycanın gerçəkliyini yaratmış, 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzünə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafını və yeni qələbələrini siyasi avangardı kimi çıxış edəcək. Çünki Ümummilli Liderimiz dənizdəki kimi, Yeni Azərbaycan Partiyası dənizdəki kimi, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycanın naminə tarixi məsuliyyəti öz üzünə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq", - deyən Tahir Budaqov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə özəl vəsiqələr təqdim olunub. Bir qrup fəal gənc isə YAP Sumqayıt Şəhər Təşkilatı tərəfindən fəxri fərmanlarla təltif ediləblər.

Oktyabrın 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, ötinə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqətlik sükutla yad edilib.

Sonra çıxış edən YAP Sumqayıt Şəhər Təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin qarşıqüvvəsi kimi, xalqımızın qarşısında dayanacaq vəzifələrini həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. YAP-ın VII Qurultayı isə partiyanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərocoy çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki siyasi proseslərdən, AXC-Müsavat hakimiyyətinin dövlətçiliyi məhvə sürükləyən siyasətindən bəhs edib. Zakir Fərocoy bildirib ki, müstəqilliyinə yeni qovuşmuş

Azərbaycanın suverenliyini təhlükə qarşısında qoyan AXC-Müsavat hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət ölkədə anarxiyaya, vətəndaş qarşıdurmasına səbəb oldu. Belə bir zamanda Azərbaycan xalqı dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevə üz tutdu və onu yenidən hakimiyyətə dəvət etdi. Bu, tarixi zərurət idi. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqımızı bütün çətinliklərdən xilas etdi. Ulu Öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərək ölkəmizi tərəqqi yoluna çıxardı.

Zakir Fərocoy bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının böyük nailiyyətlər qazandığını vurğulayıb. Ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf etdiyini qeyd edən İcra Hakimiyyətinin başçısı bu inkişafın Sumqayıt şəhərində də özünü ifadə etdiyini diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin Sumqayıtın inkişafı naminə xidmətlərini xatırladan Zakir Fərocoy bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, dövlətimizin başçısı Sumqayıta 31 dəfə səfər edib və Prezidentin diqqəti sayəsində Sumqayıt inkişaf edən müasir şəhərə çevrilib. İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq və quruculuq işlərində YAP üzvlərinin də fəal iştirak etdiyini söyləyib.

Sonra tədbirdə çıxış edən YAP Sumqayıt Şəhər Təşkilatının təsis konfransına sədrlik etmiş qabaqcıl təhsil işçisi Əvəz Mahmudov, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrək Quliyev və "Dostluq" Mədəniyyət Evinin əməkdaşı, fəal gənc Səadət Nəcəfova Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində qazandıqı uğurlardan danışdılar. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bundan sonra da yüksək nailiyyətlərə imza atacağına inanmalarını ifadə ediblər.

Rumıniyanın "Romgaz" şirkəti və SOCAR arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Prezident İlham Əliyevin bu il oktyabr ayının əvvəlində Bolqarıstan rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çukey ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətlərə uyğun olaraq nazir Mikayıl Cəbbarovun, energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin oktyabrın

19-da Rumıniyaya səfəri çərçivəsində Rumıniyanın "Romgaz" şirkəti və SOCAR arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Sonadı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "Romgaz"-ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.

Bununla əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpəolunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Vyanada BMT ofisinin qarşısında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin qurbanları yad edilib

Avstriyada yaşayan soydaşlarımız oktyabrın 19-da Vyana şəhərində BMT ofisinin yerləşdiyi mərkəzin önündə Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıq və Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının meydanında təşkil olunmuş aksiyada Edilli cinayəti, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın Azərbaycanın müliki əhalisinə qarşı törətdiyi cinayətləri əks etdirən plakatlar və məlumatlandırıcı lövhələr nümayiş etdirilib.

Yerli sakinlərin məlumatlandırılan diaspor fəalları bildiriblər ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar olunmuş insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsusdur, Ermənistan indiyədək dörd minədək azərbaycanlıların taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır, eyni zamanda

otuzillik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətinə gizlətməyə çalışır. Qeyd edilib ki, Edilli, eləcə də bu günlərdə Ərəklü kəndlərində aşkarlanan məzarlıqlar Ermənistanın törətdiyi hərbi cinayətin əyani dəlil-sübutlarıdır və Ermənistanın törətdiyi cinayət əməllərinin olduqca az bir hissəsini əks etdirir.

Aksiya iştirakçıları beynəlxalq qurumları Azərbaycana qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanı qınamağa, eləcə də bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təbiri tədbirlər görməyə çağırıblar. Tədbirdə həmçinin sentyabrın 12-də Ermənistan ordusunun sərhəd ərazilərdə törətdiyi təxribatlara etiraz olaraq beynəlxalq ictimaiyyətə müraciət də təqdim olunub.

Aksiyaada Avstriyada yaşayan musiqçi Ruhulla Əzizin kamançada ifa etdiyi həzin musiqi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin bütün qurbanları yad edilib.

Naxçıvan şəhər 2 nömrəli tam məktəb yenidən qurulub

1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil əməllərinə malikdir. Məktəb muxtar respublikada təhsilin inkişafına töhfələr verib. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə edib, müasir maddi-texniki baza və tədris şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəbdə kompüterlər, döşəmə, istilik və elektrik sistemləri, partallar yenilənib, divar və tavanlar təmir olunub, kimya və biologiya laboratoriyaları yaradılıb, 2 elektron lövhə quraşdırılıb, tibb otağı, idman zalı və hərbi kabine yenidən qurulub. Hazırda üçmərtəbəli 276 şagird yerlik məktəbdə 15 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kompüter, direktor, psixoloq, müəllimlər, tibb otaqları, hərbi kabine, STEAM kabinesi, kitabxana, qarderob, bufet və idman zalı yerləşir. Təhsil ocağında 24 kompüter və 4 elektron lövhə quraşdırılıb. Məktəbin kitabxana fondunda 6562 kitab vardır.

STEAM kabinesi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərə təchiz edilib. Şagirdlər



hazırladıqları "Elektron dövrüyyə və mühəndislik dəsti ilə radio", "Çaylarda su səviyyəsini ölçən cihaz" və "Sonayedə avtomatik ip sarıyan mexanizm" layihələrini təqdim ediblər.

Müəllim Nübar Sadiqova yaradılan şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında "Hüseyn Cavid-140" mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Birinci sinif şagirdi Kəmalə Qurbanlı Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.

Hərbi kabinetin lazımı vəsaitlərlə təchizatı hərbi hazırlıq və hərbi-vətənpərvərlik işinin təşkilində mühüm əhəmiyyət daşıyır. Hərbi rəhbər Novruz Novruzov bildirib ki, məktəbin 2 məzunu Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir. Ötən dövrdə hərbi idman oyunlarında fəal iştirak edilib, muxtar respublika və ölkə birinciliklərində nailiyyətlər qazanılıb.

Naxçıvanda Distant Təhsil Mərkəzi istifadəyə verilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, həm də onların təhsili və cəmiyyətə inteqrasiyası diqqətə saxlanılır. Qəbul olunmuş dövlət proqramları bu kateqoriyadan olan uşaqların təhsili üçün geniş imkanlar açır. Görülən işlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb.

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, mərkəz əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə getmə bilməyən uşaqların məktəb təhsil müəssisələrinə inteqrasiyası vasitəsilə müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəməsinə təmin etməkdən ibarətdir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşir və tədris məktəbin müəllimləri tərəfindən ibtidai, ümumi və tam orta təhsil səviyyələri üzrə aparılır. Bu da gələcəkdə onlara öz təhsillərini müstəqil şəkildə davam etdirmək imkanını verəcəkdir.

Mərkəz üçün 9 sinif otağı və direktor müavini otağı ayrılıb, hər otaqda elektron lövhə, kompüter, monitor və kamera

quraşdırılıb. Muxtar respublika üzrə I-IX siniflər üzrə 24 şagird distant təhsilə cəlb olunub, şagirdlərin evlərinə internet xətti çəkilib, hər bir şagirdə 1 kompüter olmaqla ümumilikdə 24 kompüter, məktəbli forması, dərs lövzətləri və dərslik verilib.

Müəllimlərdən Sərfinaz Quliyeva və Aynur Orucova, valideyn Nuriyyə Adıgözalova yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri distant tədris prosesi ilə maraqlanıb və şagirdlərlə söhbət edib. Distant təhsil alan Sonan Adıgözalov və Hüseyn Əliyev videobağlantı vasitəsilə Ümummilli Liderimiz Heydər Əliyevə və uğurlu bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nəicət Babayev və distant təhsil üzrə direktor müavini Aynur İmamquliyeva Distant Təhsil Mərkəzinin və müvafiq kateqoriyadan olan uşaqların təhsilə cəlbənin əhəmiyyətindən danışdılar.


Sonra pedaqoji kollektivlə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin müəllimi Günay Əliyeva çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 nömrəli tam orta məktəbin müasir tədrisin tələbləri səviyyəsində qurulması, eyni zamanda məktəbin nəzərdə Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətlə kollektiv təbrik edib, tədrisin yaradılan şəraitə uyğun qurulmasını əhəmiyyətini vurğulayıb.

Məktəb binasının höyütdə də abadlıq işləri aparılıb.

Ağdam və Xirosima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub



Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti 166 ölkədən 8,123 şəhərin üzv olduğu "Mayors for Peace" təşəbbüsünün 10-cu ümumi konfransında iştirakı çərçivəsində Yaponiyanın Xirosima şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynov ilə Xirosima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonunun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə və hazırda davam edən yenidənqurma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdam və Xirosima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub.

Görüşdən sonra "Mayors for Peace" təşəbbüsünün 10-cu ümumi konfransı fəaliyyətə başlayıb. Konfrans ərzində xüsusi nümayəndə Emin Hüseynov ilə "Mayors for Peace" təşəbbüsünə üzv olan digər şəhərlərin merləri ikitərəfli əlaqələrin inkişafı üzrə müzakirələr aparılıb.

Daha sonra qonaqlar Xirosima şəhərində atom bombardmanı qurbanlarına həsr olunan abidənin önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, 2008-ci ildə Ağdam şəhəri "Lonely Planet" nəşri tərəfindən "Qafqazın Xirosiması" adlandırılıb.



ən güclü Komandanı, Qarabağın Xilaskarıdır

Şuşanın azadlığından keçən və Zəfərdə əbədiləşən ömür yolu...

Tehran Mənsimov artıq ən böyük arzusunun reallaşacağı günün tezliyini aydın hiss edirdi. Polkovnik bildirdi ki, müharibə başlayacaq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında on minlərlə hərbi ilə bərabər şəxsən o da Paşinyana sübut edəcək ki, "Qarabağ Azərbaycanıdır!"...

Hadrut zəfəri ilə başlanan savaş

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatına qarşı Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlananda ən çox seviniyənlərdən biri də qəhrəmanımız olur. O, hələ 1 Qarabağ savaşında ən gərgin döyüşləri gördüyündən, birbaşa cəbhə xəttində uzun illər hərbi xidmət keçdiyindən əmin idi ki, qələbəyə daha çox töhfə verə bilər. Döyüşlər başlayın gün yuxarı komandanlığa müraciət edərək cəbhəyə yollanmaq arzusunda olduğunu bildirdi.

Yoldaşları ilə hər gün cəbhədən gələn xəbərləri təhlil edir, nəticələri dəyərləndirir və səbirsizliklə döyüşə getmək barədə əmr gözləyirdilər. Ali Baş Komandan İlham Əliyevin Şuşanın və Cəbrayılın azad edilməsi barədə müddəalarını Naxçıvan və bəzi qərbi rayonları qoruyurdu. Ancaq bu döyüşlərdə iştirak edə bilmədikləri üçün həmişə təəssüflənirdilər.

Əlahiddə Ümumqoşun Ordunun Zəfər yolumu Tehran Mənsimov böyük həyəcanla, qürurla xatırladı.

Oktyabr ayının 10-da müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərim Mustafayev yanında keçirilən hərbi müşavirədəydi. Birdən Ali Məclisin Sözdürən zəng gəldi. Komandan telefonla danışıqdan mənə baxdı. İntuitiv başa düşdüm ki, Vasif Talıbov Ali Baş Komandanın tələyikli əmrini çatdırır, artıq bizim növbəmizdir, getməliyik. Komandan dedi ki, Mənsimov, iki saat vaxtınız var, 300 nəfərlik heyətə hava limanında olmalısınız. Biz onsuz da hazır idik, 27 sentyabr-dan çantalarımız qapızımız qarşısında idi, yeni bəzə yarı saat da bəs edirdi. Xüsusi təyinatlıların istisnasız olaraq hər bir hərbiçisi bu xəbərdən böyük sevincində idi. İki saatdan da tez müddətdə komandana məruzə edərək bildirdim ki, tam heyətlə hava limanındaydıq.

Oktyabrın 10-da toyçaya İlə Bakıya gəldik. Müdafiə Nazirliyini gedərək tapşırığı deyənlərdən. Səhər tezdan avtobuslarla döyüş bölgəsinə yola düşdük. Yolda korpus komandiri general-mayor Mais Bərxudarov və zəng edərək təchizatla bağlı bözi məsələləri müəyyənləşdirdim. Daha sonra xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyevlə görüşdüm, döyüş əmrini deyənlərdən. Bundan sonra Naxçıvandan gələn xüsusi təyinatlıları iki hissəyə ayırdım. Olduğumuz yerdən sağa, yəni Füzuli-Xocavənd istiqamətinə gedən bölməyə polkovnik-leytenant Anar Əliyev rəhbərlik etdi. 150 nəfərdən ibarət digər hissə isə mənə rəhbərliyi ilə sol - Hadrut-Şuşa istiqamətinə hərəkət etdik.

Artıq ordumuz xeyli irəliləmiş, Hadrut azad olmuşduq. Şəxsi heyəti 12 qrupa böldüm. Oktyabrın 12-dən döyüşlərə girdik və ilk savaş Füzulinin Qarakollu kəndində oldu. Şəxsi heyətin döyüş hazırlığı ən yüksək səviyyəyə idi, bu baxımdan oğsuz və zabitlərimə tam arxayın idim. Amma onu da bildirdim ki, təlimlərdə ən yaxşı göstəriciləri olan bu igidlərin əksəriyyəti əsl müharibə görməyib. Bir həqiqət var: ən peşakar səviyyədə hazırlanan təlim belə kiçik savaş qorhdu real deyil. Təlimdə ölümlə yoxdur, savaşda isə var. Necə ki Qarakolluda ilk şəhidlərimizi verdik, 5 qardaşımız Vətən uğrunda canını fəda etdi.

Canından can getmişdi, ancaq anlayırdım ki, bu, hələ ilk mərhələdir. Savaşın sonrakı günlərində daha neçə-neçə qarşısını qurban verməli olacaqam, elə özüm də şəhadətə yüksək bələm. Heyəti bir yerdə toplayıb söhbət etdim. Dedim ki, "Hamımız bir gün öləcəyik. Lazım gələrsə, hamımız burada, Qarabağda öləcəyik. Ola bilər ki, hamımız məhv olacağıq, bəlkə də ermənilər bizə işgəncə verib öldürəcəklər, amma heç vaxt təslim olmayacağıq. Heç vaxt təslim ola bilmərik. Savaşın döşətindən qorxmayacağıq. Kimsənin torpağında gözümüz yoxdur, indi öz torpağımızdayıq və bu torpağı daha heç kimə buraxmayacağıq. Bu bizim haqqımızdır və bu savaşda da bizim haqq mübarizəmizdir".

Bu sözlərimdən sonra şəxsi heyətdə böyük ruh yüksəkliyi yarandı. Hamısı "Şəhidlər ölməz!" sözlərini təkrarlayırdı. Onlar artıq gerçək savaş, gerçək şəhidliyi görmüşdülər, ən bəyis ilk zəfəri qazanmışdılar.

Qısa zamanda Füzulinin Qarakollu, Aysultan yaşayış məntəqələrini, Hadrut-Qarakollu yolunu, daha sonra Qaracüq, Şiştəpə, başlayacaq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında on minlərlə hərbi ilə bərabər şəxsən o da Paşinyana sübut edəcək ki, "Qarabağ Azərbaycanıdır!"...

Hərbi əməliyyatlar zamanı bütün şəxsi heyət Ali Baş Komandan qarşısında daşdı. Hərbi əməliyyat zamanı bütün şəxsi heyət Ali Baş Komandan qarşısında daşdı. Hərbi əməliyyat zamanı bütün şəxsi heyət Ali Baş Komandan qarşısında daşdı. Hərbi əməliyyat zamanı bütün şəxsi heyət Ali Baş Komandan qarşısında daşdı.

Bütün döyüş tapşırıqları uğurla yerinə yetirildi

Tehran Mənsimovun rəhbərlik etdiyi hərbi birləşmələr növbəti günlərdə erməni qruplaşmalarını məhv edərək Hadrutdan Şuşa gedən yolum istiqamətində mühüm strateji yüksəkliyə yetişdi. Polkovnikin qarşısında yeni döyüş tapşırıqlarının icrası vardı.



Cəbrayıl gələrkə müvəqqəti komandanın müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərim Mustafayev yanında keçirilən hərbi müşavirədəydi. Birdən Ali Məclisin Sözdürən zəng gəldi. Komandan telefonla danışıqdan mənə baxdı. İntuitiv başa düşdüm ki, Vasif Talıbov Ali Baş Komandanın tələyikli əmrini çatdırır, artıq bizim növbəmizdir, getməliyik. Komandan dedi ki, Mənsimov, iki saat vaxtınız var, 300 nəfərlik heyətə hava limanında olmalısınız. Biz onsuz da hazır idik, 27 sentyabr-dan çantalarımız qapızımız qarşısında idi, yeni bəzə yarı saat da bəs edirdi. Xüsusi təyinatlıların istisnasız olaraq hər bir hərbiçisi bu xəbərdən böyük sevincində idi. İki saatdan da tez müddətdə komandana məruzə edərək bildirdim ki, tam heyətlə hava limanındaydıq.

Oktyabrın 10-da toyçaya İlə Bakıya gəldik. Müdafiə Nazirliyini gedərək tapşırığı deyənlərdən. Səhər tezdan avtobuslarla döyüş bölgəsinə yola düşdük. Yolda korpus komandiri general-mayor Mais Bərxudarov və zəng edərək təchizatla bağlı bözi məsələləri müəyyənləşdirdim. Daha sonra xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyevlə görüşdüm, döyüş əmrini deyənlərdən. Bundan sonra Naxçıvandan gələn xüsusi təyinatlıları iki hissəyə ayırdım. Olduğumuz yerdən sağa, yəni Füzuli-Xocavənd istiqamətinə gedən bölməyə polkovnik-leytenant Anar Əliyev rəhbərlik etdi. 150 nəfərdən ibarət digər hissə isə mənə rəhbərliyi ilə sol - Hadrut-Şuşa istiqamətinə hərəkət etdik.

Artıq ordumuz xeyli irəliləmiş, Hadrut azad olmuşduq. Şəxsi heyəti 12 qrupa böldüm. Oktyabrın 12-dən döyüşlərə girdik və ilk savaş Füzulinin Qarakollu kəndində oldu. Şəxsi heyətin döyüş hazırlığı ən yüksək səviyyəyə idi, bu baxımdan oğsuz və zabitlərimə tam arxayın idim. Amma onu da bildirdim ki, təlimlərdə ən yaxşı göstəriciləri olan bu igidlərin əksəriyyəti əsl müharibə görməyib. Bir həqiqət var: ən peşakar səviyyədə hazırlanan təlim belə kiçik savaş qorhdu real deyil. Təlimdə ölümlə yoxdur, savaşda isə var. Necə ki Qarakolluda ilk şəhidlərimizi verdik, 5 qardaşımız Vətən uğrunda canını fəda etdi.



bütün şəxsi heyət yaranarkən bu bunu gız-qada və həmlə taboru, sol tərəfdən isə xüsusi təyinatlılar Şuşaya doğru hücumə keçməliydik. Noyabrın 1-də hücumə başlayaraq ermənilərin qarşısındakı mövqelərini darmadağın etdik və gəlib Xocalı rayonunun Sığnaq kəndinə çatdıq. Burdan da Çanaçı kəndinə doğru irəlilədik. Hərbi texnika ilə 200-dən artıq hərbiçisi 31 avtomobilə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.

Motoatıcı dəstələrin önündə gedən kəşfiyyatçılar, xüsusi təyinatlılar artıq döyüşürdük və bizimlə hava rabitəsi ilə əlaqə saxlamaları da əməliyyatın məxfiliyi baxımından qadağan edilmişdi. Hər tərəfdən düşmənə atəş açılmaqda idi. Hərbi texnika ilə 200-dən artıq hərbiçisi 31 avtomobilə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfdən müdafiə nazirinin əmri ilə növbəti tapşırığı elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Dıvanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev dedi ki, bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sən bu döyüş planını uğurla həyata keçirəcəyini inanırsan. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissələrdən də əlavə 52 nəfər hərbiçisi ayırıldı. Plan nəzərdən keçirilərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfdən hücum edəcəyimizi gözləyirdilər. Gecə ikən dronu hava qaldıraraq ermənilərin mövqelərini tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbiçisi saydım. Səhər tezdan hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladım. Arxamızdan da həmlə taborumuz gəlirdi. 2 saata 4,8 km irəlilədik. 2 km-lik silsiləni gərgin döyüşlərdən keçirdik və 58 nəfər erməni öldürüldü. Bizim isə sadəcə 3 yaralıımız vardı.

Silsilə hər tərəfdən ermənilərin mühasirəsində olduğu üçün müdafiə mövqeləri qurduq. Çünki həm Yağlıvənd, həm Dıvanalılar tərəfdən atəş alırdıq. Qorara aldım ki, Yağlıvənd kəndini dərhal azad edək. Kəndi azad etmək üçün əvvəlcə ətrafdakı yüksəklikləri tutmaq lazımdı. Yağlıvənd ətrafında isə 5 yüksəklik var. Kəndi azad etmək barədə qərarımıza yuxarı komandanlıq da dərhal razılıq verdi. Oktyabrın 23-də gecə yüksəkliklərin bəşini ələ keçirdik və kəndi özünü də azad etdik.

Döyüşlərin qızğın vaxtında gördüm ki, ermənilər 3 KamAZ-la öz birləşmələrinə köməyə gəlirlər. Əgər həmin KamAZlar gəlib çatsaydı, hücumda olan bölmələrimiz mühasirəyə düşə bilərdik. Dərhal KamAZları məhv etdik və psixoloji üstünlüyümüzü daha da artdı. Təkcə 35 düşmən cəsədini kəndin içində saydım, bu hücumun nəticəsi olaraq Dilağarda və Qodu Dilağarda kəndlərini də azad etdik. Ümumilikdə ilk həmlədə 3 kənd və 12 yüksəkliyi düşməndən geri aldım.

Artıq düşmənin dorinliyinə 9 km girmişdik. Yuxarı komandanlıqdan dedilər ki, əlavə qüvvə göndərilir, onlar gələndə qədr oktyabrın 24-də gecə daha bir yüksəkliyi də azad etdik.

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan olan kimi mütləq dövlət başçısının müraciətlərinə radio ilə qulaq asırıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur. Azərbaycanın müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi. Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyəti göstərirdi. Biz həmin günlərdə dövlət başçısının vətənpərvərliyini, vətən sevgisini, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq. Dövlət başçısının dediyi "dəmir yumruq" isə biz idik, bütün Azərbaycanı da...

Şuşaya doğru...

Oktyabr ayının 28-də Azərbaycan Müdafiə Nazirinin əmri ilə Tehran Mənsimov Şuşa istiqamətində əməliyyat qruplaşmalarını rəhbərliyi təyin olundu. Döyüşlərdə iştirak edən "N" sayılı hərbi motoatıcı briqadaya digər iki briqadadan tələf olunan tabeliyinə verilir. Hadrut ətrafında mövqə tutan hərbi birləşmələrin istiqamətində Daşaltı və Şuşa idi. Tehran Mənsimovun heyətinin əsas missiyası aşağıdakı idi:

Bizdən sağ tərəfdə "N" sayılı digər briqada və həmlə taboru, sol tərəfdən isə xüsusi təyinatlılar Şuşaya doğru hücumə keçməliydik. Noyabrın 1-də hücumə başlayaraq ermənilərin qarşısındakı mövqelərini darmadağın etdik və gəlib Xocalı rayonunun Sığnaq kəndinə çatdıq. Burdan da Çanaçı kəndinə doğru irəlilədik. Hərbi texnika ilə 200-dən artıq hərbiçisi 31 avtomobilə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.

Motoatıcı dəstələrin önündə gedən kəşfiyyatçılar, xüsusi təyinatlılar artıq döyüşürdük və bizimlə hava rabitəsi ilə əlaqə saxlamaları da əməliyyatın məxfiliyi baxımından qadağan edilmişdi. Hər tərəfdən düşmənə atəş açılmaqda idi. Hərbi texnika ilə 200-dən artıq hərbiçisi 31 avtomobilə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfdən müdafiə nazirinin əmri ilə növbəti tapşırığı elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Dıvanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev dedi ki, bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sən bu döyüş planını uğurla həyata keçirəcəyini inanırsan. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissələrdən də əlavə 52 nəfər hərbiçisi ayırıldı. Plan nəzərdən keçirilərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfdən hücum edəcəyimizi gözləyirdilər. Gecə ikən dronu hava qaldıraraq ermənilərin mövqelərini tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbiçisi saydım. Səhər tezdan hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladım. Arxamızdan da həmlə taborumuz gəlirdi. 2 saata 4,8 km irəlilədik. 2 km-lik silsiləni gərgin döyüşlərdən keçirdik və 58 nəfər erməni öldürüldü. Bizim isə sadəcə 3 yaralıımız vardı.

Silsilə hər tərəfdən ermənilərin mühasirəsində olduğu üçün müdafiə mövqeləri qurduq. Çünki həm Yağlıvənd, həm Dıvanalılar tərəfdən atəş alırdıq. Qorara aldım ki, Yağlıvənd kəndini dərhal azad edək. Kəndi azad etmək üçün əvvəlcə ətrafdakı yüksəklikləri tutmaq lazımdı. Yağlıvənd ətrafında isə 5 yüksəklik var. Kəndi azad etmək barədə qərarımıza yuxarı komandanlıq da dərhal razılıq verdi. Oktyabrın 23-də gecə yüksəkliklərin bəşini ələ keçirdik və kəndi özünü də azad etdik.

Döyüşlərin qızğın vaxtında gördüm ki, ermənilər 3 KamAZ-la öz birləşmələrinə köməyə gəlirlər. Əgər həmin KamAZlar gəlib çatsaydı, hücumda olan bölmələrimiz mühasirəyə düşə bilərdik. Dərhal KamAZları məhv etdik və psixoloji üstünlüyümüzü daha da artdı. Təkcə 35 düşmən cəsədini kəndin içində saydım, bu hücumun nəticəsi olaraq Dilağarda və Qodu Dilağarda kəndlərini də azad etdik. Ümumilikdə ilk həmlədə 3 kənd və 12 yüksəkliyi düşməndən geri aldım.

Artıq düşmənin dorinliyinə 9 km girmişdik. Yuxarı komandanlıqdan dedilər ki, əlavə qüvvə göndərilir, onlar gələndə qədr oktyabrın 24-də gecə daha bir yüksəkliyi də azad etdik.

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan olan kimi mütləq dövlət başçısının müraciətlərinə radio ilə qulaq asırıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur. Azərbaycanın müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi. Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyəti göstərirdi. Biz həmin günlərdə dövlət başçısının vətənpərvərliyini, vətən sevgisini, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq. Dövlət başçısının dediyi "dəmir yumruq" isə biz idik, bütün Azərbaycanı da...

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan olan kimi mütləq dövlət başçısının müraciətlərinə radio ilə qulaq asırıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur. Azərbaycanın müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi. Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyəti göstərirdi. Biz həmin günlərdə dövlət başçısının vətənpərvərliyini, vətən sevgisini, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq. Dövlət başçısının dediyi "dəmir yumruq" isə biz idik, bütün Azərbaycanı da...

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfdən müdafiə nazirinin əmri ilə növbəti tapşırığı elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Dıvanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev dedi ki, bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sən bu döyüş planını uğurla həyata keçirəcəyini inanırsan. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissələrdən də əlavə 52 nəfər hərbiçisi ayırıldı. Plan nəzərdən keçirilərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfdən hücum edəcəyimizi gözləyirdilər. Gecə ikən dronu hava qaldıraraq ermənilərin mövqelərini tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbiçisi saydım. Səhər tezdan hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladım. Arxamızdan da həmlə taborumuz gəlirdi. 2 saata 4,8 km irəlilədik. 2 km-lik silsiləni gərgin döyüşlərdən keçirdik və 58 nəfər erməni öldürüldü. Bizim isə sadəcə 3 yaralıımız vardı.

Bizdən sağ tərəfdə "N" sayılı digər briqada və həmlə taboru, sol tərəfdən isə xüsusi təyinatlılar Şuşaya doğru hücumə keçməliydik. Noyabrın 1-də hücumə başlayaraq ermənilərin qarşısındakı mövqelərini darmadağın etdik və gəlib Xocalı rayonunun Sığnaq kəndinə çatdıq. Burdan da Çanaçı kəndinə doğru irəlilədik. Hərbi texnika ilə 200-dən artıq hərbiçisi 31 avtomobilə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.

Motoatıcı dəstələrin önündə gedən kəşfiyyatçılar, xüsusi təyinatlılar artıq döyüşürdük və bizimlə hava rabitəsi ilə əlaqə saxlamaları da əməliyyatın məxfiliyi baxımından qadağan edilmişdi. Hər tərəfdən düşmənə atəş açılmaqda idi. Hərbi texnika ilə 200-dən artıq hərbiçisi 31 avtomobilə - KamAZ və URAL-da hərəkətdə idik. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfdən müdafiə nazirinin əmri ilə növbəti tapşırığı elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Dıvanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev dedi ki, bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sən bu döyüş planını uğurla həyata keçirəcəyini inanırsan. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissələrdən də əlavə 52 nəfər hərbiçisi ayırıldı. Plan nəzərdən keçirilərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfdən hücum edəcəyimizi gözləyirdilər. Gecə ikən dronu hava qaldıraraq ermənilərin mövqelərini tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbiçisi saydım. Səhər tezdan hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladım. Arxamızdan da həmlə taborumuz gəlirdi. 2 saata 4,8 km irəlilədik. 2 km-lik silsiləni gərgin döyüşlərdən keçirdik və 58 nəfər erməni öldürüldü. Bizim isə sadəcə 3 yaralıımız vardı.

Silsilə hər tərəfdən ermənilərin mühasirəsində olduğu üçün müdafiə mövqeləri qurduq. Çünki həm Yağlıvənd, həm Dıvanalılar tərəfdən atəş alırdıq. Qorara aldım ki, Yağlıvənd kəndini dərhal azad edək. Kəndi azad etmək üçün əvvəlcə ətrafdakı yüksəklikləri tutmaq lazımdı. Yağlıvənd ətrafında isə 5 yüksəklik var. Kəndi azad etmək barədə qərarımıza yuxarı komandanlıq da dərhal razılıq verdi. Oktyabrın 23-də gecə yüksəkliklərin bəşini ələ keçirdik və kəndi özünü də azad etdik.

Döyüşlərin qızğın vaxtında gördüm ki, ermənilər 3 KamAZ-la öz birləşmələrinə köməyə gəlirlər. Əgər həmin KamAZlar gəlib çatsaydı, hücumda olan bölmələrimiz mühasirəyə düşə bilərdik. Dərhal KamAZları məhv etdik və psixoloji üstünlüyümüzü daha da artdı. Təkcə 35 düşmən cəsədini kəndin içində saydım, bu hücumun nəticəsi olaraq Dilağarda və Qodu Dilağarda kəndlərini də azad etdik. Ümumilikdə ilk həmlədə 3 kənd və 12 yüksəkliyi düşməndən geri aldım.

Artıq düşmənin dorinliyinə 9 km girmişdik. Yuxarı komandanlıqdan dedilər ki, əlavə qüvvə göndərilir, onlar gələndə qədr oktyabrın 24-də gecə daha bir yüksəkliyi də azad etdik.

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan olan kimi mütləq dövlət başçısının müraciətlərinə radio ilə qulaq asırıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur. Azərbaycanın müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi. Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyəti göstərirdi. Biz həmin günlərdə dövlət başçısının vətənpərvərliyini, vətən sevgisini, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq. Dövlət başçısının dediyi "dəmir yumruq" isə biz idik, bütün Azərbaycanı da...

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan olan kimi mütləq dövlət başçısının müraciətlərinə radio ilə qulaq asırıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur. Azərbaycanın müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi. Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyəti göstərirdi. Biz həmin günlərdə dövlət başçısının vətənpərvərliyini, vətən sevgisini, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq. Dövlət başçısının dediyi "dəmir yumruq" isə biz idik, bütün Azərbaycanı da...

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfdən müdafiə nazirinin əmri ilə növbəti tapşırığı elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Dıvanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev dedi ki, bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sən bu döyüş planını uğurlu həyata keçirəcəyini inanırsan. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissələrdən də əlavə 52 nəfər hərbiçisi ayırıldı. Plan nəzərdən keçirilərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfdən hücum edəcəyimizi gözləyirdilər. Gecə ikən dronu hava qaldıraraq ermənilərin mövqelərini tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbiçisi saydım. Səhər tezdan hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladım. Arxamızdan da həmlə taborumuz gəlirdi. 2 saata 4,8 km irəlilədik. 2 km-lik silsiləni gərgin döyüşlərdən keçirdik və 58 nəfər erməni öldürüldü. Bizim isə sadəcə 3 yaralıımız vardı.

Hərbi hissələrin nömrələrini məxfi saxlamaq vacibdir. Ancaq 181 saylı hərbi hissənin adı tarix üçün xüsusi qeyd etməyə bəyis olmalıdır. Onlar Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərdilər. Polkovnik Vilayət Quliyev rəhbərliyi altında bu hərbi hissə böyük şücaətlərə imza atdı.

Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfdən Daşaltıya gedən yolu tutmaq üçün təxminən 200 nəfərlik şəxsi heyət yönləndirildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar.

Noyabrın 8-də ermənilər şəhərə "İs-kəndər" raketləri ilə zərbə endirdilər. Amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər. Bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqelərinə tutmuşdular. Möhtərəm Prezidentimiz İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!" boyanadı ən böyük milli bayramımıza, ən mühüm Zəfərimizə çevrildi!

Əlbəttə ki, düşmən bu təslimçiliyi ilə barışmaq istəmirdi. Birinci Qarabağ savaşından başlayaraq döyüş təcrübəmə əsasən bildirdim ki, ermənilər tərəfdən əks-hücum olacaq. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndiyə doğru qaçan erməni dəstələrini məhv edirdik.

Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Mux-tarkənd-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hücumə keçdi. Şuşa və Xankəndiyə gedən yol eynidir və bizim nəzarətimizdə idi. Cəmi 50 döyüşçü ilə düşmənin hücumunu qarşısını alsınlar.

"N" sayılı motoatıcı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyevə dedim ki, tanklar hazır olsun və Daşaltı tərəfdən Şuşaya gircəklər. İki tankı da Laçından gələn yola çıxarmağı tapşırırdım. Şəxsi heyətlə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başladım. Qayalıqlarda irimandım, yaxın məsafədən qarşımızda mövqə tutan erməniləri məhv etdik.

Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafə 10 metr-dən çox deyildi və həm də artıq elə bir vaxt yaranmışdı ki, əlbəyaxa döyüşürdük. Çünki silah doldurmağa vaxtımız yox idi. Başımız üstündə pilotsuz uçan aparatları, hər addımbaş aramsız artilleriya zərbələri, minomyotlardan mermirlər... Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürdük.

Özü də düşmən hündürlikdə və 28 il möhkəmləndirilmiş güclü bir hərbi mövqədə idi. Bizim isə hər addımbaş ermənilərin müşahidə və atəş hədəfində idi. Onu da nəzərə alaraq ki, ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi. Hər addımbaş erməni tolosi, mühasirə cəhdi, aldadıcı həmlələri vardı.

Conab Prezident çıxışlarında bu barədə dəfələrlə danışmış, həqiqətən Şuşa uğrunda döyüşün hər tarixində analoqu yoxdur. Bütün şəxsi heyət aslanlar kimi döyüşürdü, qorxu, həyəcan bəzə tamamilə yadı idi, çünki bildirdik noyın uğrunda döyüşürük. Bildirdik ki, Şuşanın azad edilməsi müharibənin gedişində ən böyük döniş nöqtəsi olacaq və düşmənin belə tam qılacaq. Ali Baş Komandanımızın ifadə etdiyi kimi, Şuşasız bizim işimiz yarımcı olardı. Bütün xalq və Ali Baş Komandan Şuşanın azad edilməsini gözləyirdi və biz bu inamı etimadlı mütl



VƏTƏN müharibəsinin möhtəşəm ZƏFƏRİ



Şərqi Zəngəzürdə Zəfər və Qardaşlıq bayramı

Bu gün Şərqi Zəngəzürdə Azərbaycan-Türkiyə birliyinin növbəti təntənəsi yaşanacaq. Zəngilanın azad olduğunu 20 oktyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə - Şərqi Zəngəzürə səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının bir daha dünyaya bəyan edəcək. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər edəcəyini Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın "A Haber" televiziya kanalına müsahibəsində deyib.

İlham ƏLİYEV:
"Bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındaydıq"

Torpaqlarımızın işğaldan azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi tarixə xalqımızın qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Beynəlxalq hüququn işləmədiyini, işğalçının öz adı ilə çağırılmadığını və dolayısı ilə torpaqlarımızın ilhaqına dəstək verildiyi bir şəraitdə Azərbaycan gənc yolu ilə öz milli haqqını təmin etdi.

Vətən müharibəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də məlum həqiqətlərin yeni təntənəsi oldu ki, bunlar-

dan biri də Azərbaycan-Türkiyə qardaşlığıdır. Türkiyə dövləti savaşın ilk günündən sonunadək Azərbaycanın yanında oldu, mənəvi-siyasi dəstəyini əsirgəmədi. Müharibə günlərində və ondan sonra qarşıdaş dövlətin siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi, Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındaydıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşlığın, hörmətli Pre-

zident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bəri ruhlandırıcıdır. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşkanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi", - deyər Prezident İlham Əliyev bildirdi.

İşğaldan azad olunmuş ərazilərə üçüncü, Zəngilana ikinci səfər

Xatırladaq ki, bu, Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə üçüncü, Zəngilana isə ikinci səfəri olacaqdır. İlk dəfə Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Şuşaya səfər edib. Ötən il oktyabrın 26-da Azərbaycanın rəsmi səfərə gələn Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbəd avtomobil yolunun təmələqoyma mərasimində iştirak edib.

Zəngilana səfər edən prezidentin həmin gün rayonda "Dost Aqropark"ın təməlini qoymuş, Ağalı kəndində həyata keçirilən "Ağlı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşdular. Həmin gün Ağalıda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilmişdi. "Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən, rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi birliktə yazırıq. Necə ki bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik" - deyər Prezident İlham Əliyev Ağalıda mətbuata bəyanatında bildirmişdi.

Bəli, müharibə günlərində olduğu kimi, Azərbaycan və

Türkiyə savaşından sonra da bir yerdədirlər. İki qardaş dövlətin Vətən müharibəsi sınağında layiqincə çıxan münasibətləri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni keyfiyyət mərhələsinə yüksəlmiş, daha da möhkəmlənərək yeni strateji məzmun kəsb etdi.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında da iki qardaş dövlət bir yerdədir. Bu gün Türkiyə şirkətləri həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, azad olunmuş ərazilərimizə yeni həyat bəxş olunmasına özlərinin layiqli töhfələrini verirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfəri bir daha təsdiqləyəcək ki, Azərbaycan və Türkiyə müharibədən sonra da bir yerdədirlər. Bu səfər dünyaya bəyan edəcək ki, iki qardaş dövlət böyük qələbədən sonra da ortaq milli maraqlarını birlikdə və qətiyyətlə təmin edirlər.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

20 ZƏFƏR gündəliyi oktyabr 2020-ci il

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

Gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənə canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 haubitsası topu və 5 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır.

Qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət edir.



Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Nəraşen idi), Vəng kəndləri.

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Prezident Vəng kəndinə yeni Azərbaycan adı verir: "Bundan sonra Vəng kəndi Çınarlı kəndi adlandırılınsın. Adı mübarək olsun!"

Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölə və yaralanan olub.

Alayın 1-ci motoatıcı taburunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarıldı. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxslər Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqə tutan xüsusi təyinatlı bölmənin komandiri, kapitan Vahab Asetryan da zərərsizləşdirildi.



Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilmişdir.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir. 246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Gazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taburun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirildi.




Prezident İlham Əliyev xalqa müraciət edir. Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında yeni qələbələr qazandığını söyləyən Ali Baş Komandan qeyd edir ki, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür.

"Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq", - deyər Prezident xoş xəbərlər verərək işğaldan azad edilən növbəti yaşayış məntəqələrinin adlarını açıqlayır:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtopu, Yarırməddli kəndləri.



R.BAXŞƏLİYEV,
"Azərbaycan"

Hər kəs əlindən gələni əsirgəməirdi

Bir-birinin ardınca daxil olan qələbə müjdəli xəbərlər hər kəsin qəlbinə ixtisar hissi bəxş edirdi. O günlərdə Azərbaycan daha bir düşmənə - koronavirusla mübarizə aparırdı. Bununla belə, hamı çox yaxşı dərək edirdi ki, yumruq kimi birləşmiş xalqımızın rifahı da, döyüşən ordumuzun gücü də ölkənin iqtisadi qüdrətindən asılıdır. Ona görə də, karantin qaydalarına riayət olunmaqla ölkənin əmək əhəngi pozulmurdu.

Müharibə apararı - torpaqlarını işğalçı yağlardan azad edən, hər gün qələbə sevinci ilə yanaşı, şəhid acısı da yaşayan, üstəlik, pandemiyadan qorunan bir ölkədə həyatın öz axarı ilə davam etməsi bir daha orada dövlətin möhkəmliyini, xalqın iradəsini nümayiş etdirən şəxsi amillər idi. O çətin günlərdə bir dəfə də olsun işğalçıların qəhrəmanlıq qaydalarına riayət etmədi, məvi yanacaqımız kəsilmədi. Əksinə, ucaqar kəndlərə qaz çəkilişi qrafikə uyğun davam etdi. Bir nəfər də çörək növbəsinə dayanmadı. (Hərçənd ki, bunlar müharibə gedən istənilən ölkədə baş verən hallardır). Bir sözlə, hər kəs öz işi ilə məşğul idi, hər qələbə üçün əlindən gələni edirdi.

Az qala heyvət doğuran hal idi ki, düşmənin təxribatlarından əziyyət çəkən, raket atəşinə tutulan cəbhəyə yaşayış məntəqələrinin sakinləri də özlərini işdən-gücdən soyutmurdu.

İqtisadiyyatımız Vətən müharibəsi günlərində

Dönə-dönə atəşlərə məruz qalan Tərtər də belə idi.

Rayonun sakinləri tarlalarda böyük zəhmət bahasına yetişdirdikləri pambığın yığımını davam etdirirdilər. Həmin il Tərtərin təsərrüfatlarında 2981 hektar sahədə pambıq ekilmişdi. Şiddətli döyüşlər məhsul yığımının sürətinə təsir göstərsə də, fermerlər nisbətən təhlükəsiz qərargahda məhsulu tez və itkisiz yığıb tedarük etməyə çalışırdılar.

Qabaqcıl fermer Həbib İbrahimov yığımını davam etdiyi günlərdə deyirdi ki, tarla da bir cəbhədir, ona görə də yüksək nəticələr qazanmağa çalışırıq.

Tərtərliklər heyvandarlıq məhsullarını da artırmış qarşıya məqsəd qoymuşdular. Suqovuşanın işğaldan azad edilmiş böyük əhvali-ruhiyyə yaratmışdı. 30 ildir Tərtər çayının qabağını kəsən, on minlərlə hektar ərazini suya həsrət qoyan erməni vandalları cəzalarını almışdılar. İndi çat-çat olmuş torpaq sudan doyacaqdı...

Cəbhəyəni bölgələrin sahibkarlarına dəstək davam edirdi. İqtisadiyyat Nazirliyi bildirdi ki, həmin bölgələrdə yerləşən mülki obyektlərə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Orada qeydiyyata olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə da-

yanıb və ya əhəmiyyətli dərəcədə məluyə itkiləri ilə üzləşib. İşğal altında olan rayonlarda və cəbhəyəni ərazilərdə qeydiyyata olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərər təsirinə azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə Dövlət Vergi Xidməti tərəfindən "İnzibati icraat haqqında" qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilmişdir.

Belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissiyəti ləğv edilmişdir. Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyəni rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunmuşdu. Bütün bunlar isə bir daha göstərdi ki, Azərbaycan dövləti həmişə olduğu kimi, həmin gərgin günlərdə də sahibkarların yanında idi.

Respublikanın digər rayonlarında da hamı çalışırdı ki, alın təri və zin bir zəhmətlə yetişdirilən nemətləri tez, it-

kisiz yığıb təhvil versin. Fermerlər, torpaq mülkiyyətçiləri eyni zamanda növbəti ilin məhsulu üçün toxum səpər, heyvandarlar mal-qaranın qışdan gümrah çıxarılması, ot və süd məhsullarının azalmaması üçün işlərini sahmana salırdılar.


Balakənli fermerlər tərəvəz sahələrində bol məhsul yetişdirmişdilər. Həmin günlərdə rayonun təsərrüfatlarında tərəvəz yığımı davam edirdi.

İsmayıl rayonunda mütəşəkkilliklə payızlıq taxıl səpinə aparılırdı.

85 yaşlı biləsuvurlu fermer Lətif Cəfərov yorulmaq bilmədən çalışırdı. Həmin ilin yayında bol taxıl məhsulu götürən ağsaqqal müharibə gedən günlərdə pambıq yığımı ilə məşğul idi. Heyvandarlıq təsərrüfatında 50 başdan çox iri, 200 başdan artıq xırda mal-qarası olan fermer deyirdi ki, əsgərlərimizə ot lazım olsa, kömək etməyə hazırım. Bununla bağlı rayon rəhbərliyinə müraciət etmişdi.

Salyanlı iş adamı Elşad Mehdiyev, neftçiləli fermer Əlihüseyn Hacıyev, cəlibadlı torpaq mülkiyyətçisi Rüstəm Rüstəmov, lənkəranlı çayçı-fermer Araz Yaqubov və yüzlərlə başqaları da ordumuza, əsgərlərimizə orzaq göndərməyə hazır olduqlarını bildirmişdilər.

Bir sözlə, hər şey cəbhə üçün, hər şey qələbə üçün idi!



Flora SADIQLI,
"Azərbaycan"



Şövkət Ələkbərova - 100

Həyatı sınaqlarda keçən sənətkar

1922-ci il oktyabrın 20-də Bakı şəhərində dünyaya gəlib. Şan-şöhrət mənasını daşıyan Şövkət adını verilib ona. Atası Feyzulla kişi fəhlə idi. Zəhmətə qazandı götürürdü ailəsinin, övladlarının ruzisini. O, musiqi sənətinə nabaləhd deyildi. Azərbaycanın xalq musiqisinə, muğamlarına, aşıq musiqisinə ürəkdan bağlı idi. Anası Hökumə xanım isə qızlardan ibarət orkestrdə tar çalırdı. Evlərinə tez-tez Hökumə xanımın tərtafa ifa etdiyi musiqi sədələri eşidilirdi.



oyladı, "Bayram şamları", "Dumalar", "Oxu, tar", "Getmə amandı", "Bakı gecələri", "Ay qızı", "Ağ çiçək", "Qarabağ", "Çay", "Ana", "Axsam", "Sənsən ürəyim", "Tez gəl" və başqa mahnılarla zəngindir. Müğənninin repertuarında özünəməxsus yeri olan "Oxu, gözəl" adlı mahnının sözlərini şair Səməd Vurğun ona itəhfən yazmış, musiqisini Səid Rüstəmov bəstələmişdi.

Şövkət Ələkbərova keçmiş SSRİ-nin bir çox şəhərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və başqa ölkələrdə qastrol səfərlərində oldu. Hər yerdə ifası alqışlarla qarşılandı.

İstedadı kino sənətində də unudulmadı. "Ögey ana", "Koroğlu", "Görüş", "Onu bağışlama olarmı?", "Bəxtiyar", "Aygün", "Qızmar günəş altında", "Mahnı belə yaranır", "Kölgələr sürünür" və digər filmlərə yazılan mahnıların gözəl ifaçısı oldu.

O, həm də əsl müəllim idi. Azərbaycanın ayrı-ayrı bölgələrində istedadlı uşaqların Bakıya götürülməsinə səy göstərirdi. Onlar Bülbül adına Orta İxtisas Məktəbində və Aşof Zeynallı adına Musiqi Texnikumunda təhsillərini davam etdirirdilər.

Mehriban və qayğıkeş ana idi. Özü-nün iki övladı ilə bərabər, müharibədə həlak olan böyük qardaşının, həm də anasız qalan qızına analıq edirdi. Qardaşı Mir Şəfəhin iki övladını da evində saxlayır, onlara da qayğı göstərirdi.

O, güclü qadın idi. Səhnə fəaliyyətinə maneələr yaratmaqda çalışanlar olsa da, nə rühdan düşdü, nə geri çəkildi.

İkinci həyat yoldaşı, kinorejissor Lətif Səfərova isə 1955-ci ildə "Bəxtiyar" filminin çəkilişləri zamanı tanış oldu. Şövkət Ələkbərova filmə Bəxtiyarın mahnılarını səsləndirirdi. Ailə qurdular. Bu evlilikdən Bəşir adlı övladı dünyaya gəldi.

1963-cü il 9 dekabr gecəsi Şövkət Ələkbərovanın həyatının ən dəhşətli gecəsi oldu. Qırx üç yaşlı kinorejissor Lətif Səfərov on tufəngi ilə intihar etdi. Səbəbi siri olaraq qalan bu intihar barədə çox danışıldı...

İllər sonra tale yenə Şövkət Ələkbərovanı çox ağır imtahana çəkdi. Qızı Natella çarəsiz xəstəliyə düşərək öldü. Qızının ölümündən sonra Şövkət Ələkbərova tənəzzülə düşdü. Son günlərində özünə qapandı. Ailə üzvlərindən başqa heç kimin yanına gəlməsinə istəmədi. 1993-cü il fevralın 7-də vəfat etdi. Fəxrli xiyabanda dəfn olundu.

Həyat onu çox ağır sınaqlardan keçirsə də, unudulmazlıq bəxş etdi. Elə buna görə Şövkət Ələkbərova son müsahibəsində "Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq, mən xoşbəxt insanam", - demişdi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

yə, onun yaratdığı xora borcluym. Musiqi ilə məşğul olmayan adamlar üçün bəlkə də orkestrlə oxumaq çox asan görünür. Lakin bu belə deyildir. Trio ilə oxumaqla simfonik orkestrin müşayiətilə oxumağın arasında yerlə-göy qədər fərq var. Xorda səsin imkanları genişlənir, səslər cilalanır, "üzüylə", həm də ifadəli olur". Müğənni xorda "Yar gülə-gülə", "Aman nənə", "Ay ləli", "Tello", "Ay bəri bax", "Ləli" xalq mahnılarını, Üzeyir bəy Hacıbəylinin "Kolkox çöllərində", "Komsolmuş qız", "Qızıl əsgər" mahnılarını oxuduğunu yada salırdı.

Çalışdığı kollektivin konsertlərinə Üzeyir bəy Hacıbəylinin dirijorluq etməsi, onun məsləhətləri, nəsihətləri gənc müğənni üçün elə ön mükəmməl musiqi təhsili idi.

Şövkət Ələkbərova Aşof Zeynallı adına Musiqi Məktəbində Hüseyinlulu Sarabskinin sinfini bitirdi. 1938-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahni və rəqs ansamblının solisti oldu.

1941-ci ildə II Dünya müharibəsi başladı. Şövkət Ələkbərova da müharibənin səfərbər etdiyi sənətkarların biriydi. Müharibə onun qardaşlarını - Mirələkbər, Paşa və Bağrı da alıb aparmışdı.

1945-ci ilin 9 Mayını - Qələbə gününü Şövkət Ələkbərova da çoxları kimi qüssəli sevinclə qarşıladı. Qardaşı Mirələkbər də müharibənin qurbanı olmuşdu.

"Qocalıq, ... ömür keçir, gün keçir"

Şövkət Ələkbərova 1945-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının Mahni və rəqs ansamblının solisti oldu. Həmin ildən Azərbaycan Dövlət Filarmoniyasının, sonralar "Azkonsert" in solisti kimi fəaliyyət göstərdi. 1954-ci ildə Əməkdar artist, 1959-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Azərbaycan bəstəkarlarının bir çox mahnısını ilk dəfə Şövkət Ələkbərovanın ifasında eşidilir, şöhrətlənirdi. O, yaradıcılığı boyu xalq mahnılarının, muğamların, Üzeyir bəy Hacıbəyli, Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Qənber Hüseyinli, Tofiq Quliyev, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Zakir Bağirov, Emin Sabitoğlu, Polad Bülbüloğlu və başqalarının bəstələdiyi mahnıların, kantataların ən gözəl ifaçılarından biri oldu. Repertuarı musiqisevərlərin sevə-sevə dinlədikləri "Mirzə Hüseyin səgahı", "Kəsmə şikəstə", "Qatar", "Şahnaz" kimi muğamlarla, Azərbaycan bəstəkarlarının "Neylərəm", "Füzuli" kantataları, "Ayrılıq", "Aldatmayaq bir-birimizi", "Bir könlü sındırışam", "Gedək üzü küləyə", "Dərələr", "Gəl səhərim", "Küsiş mən-dən", "Məhəbbət", "Ay işığında", "Teller

Atası övladlarının musiqi savadı almalarını arzulayırdı. Böyük oğlu Mirələkbər tar, kiçik oğlu Paşa qaval çalırdı. Şövkət isə on iki yaşında musiqi məktəbinin kamança sinfinə getdi. Kamança çalmağa həvəsi vardı. Ancaq Şövkət başqa bir istedadın sahibiydi. Onun bənərsiz səsi vardı.

İlk alqış sədələri...

Çox keçmədi ki, Feyzulla kişinin övladları evdə musiqi üçlüyü yaratdılar. Qardaşları müşayiət edirdilər, Şövkət isə oxuyurdu...

Anası Şövkəti tez-tez məşqlərə və konsertlərə aparırdı. Həmin günlərdən biri idi. Hökumə xanımın çalışdığı qadınlardan ibarət orkestr Dağüstü parkda konsert qabağı məşq edirdi. Musiqi ifaçılarından biri gəlməmişdi. Dirijorun gözü Şövkətə dikildi. Ona məşqə gəlməyən müğənnini əvəz etməyi təklif etdi. O gün Şövkət Ələkbərovanın həyatında ən unudulmaz günlərdən biri oldu. Qəlbinə sığmayan həyəcan və fərəhlə "Gəlmə, gəlmə" mahnısını oxudu. Yeniyetmə qızın ifasını hamını elə məmnun etdi ki, heyretlərini, heyranlıqlarını dərhal dilə gətirməkdə çətinlik çəkdi...

Və o gün Şövkət Ələkbərova müğənni kimi ilk dəfə alqışlandı.

Öz fəaliyyət dövründə ilk addımlarını "Müəllimlər evi"nin klubunda atdı. Sonra "Kəndlilər evi"nin öz fəaliyyət dövrünə dəvət olundu.

1937-ci il gəlmişdi. Səhət hökumətinin həyata keçirdiyi repressiya siyasətinin kədəri çökmüşdü Azərbaycana. Ancaq o ilin yadda qalan hadisələr arasında sevinclə xatırlananları da vardı. Onlardan biri Bakıda təşkil olunan Azərbaycan Respublikası Həmkarlar İttifaqının bədii öz fəaliyyət kollektivlərinin müsabiqəsi idi. Şövkət Ələkbərova müsabiqənin qalibi seçildi. Tədbirin yekun konserti 1938-ci ilin əvvəllərində Opera və Balet Teatrında keçirildi. Münsiflər heyətində əyləşən Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Bülbül və başqa sənətkarların qarşısında "Qarabağ şikəstəsi"ni oxudu. İfasını dinləyənlər böyüdü, təqdir etdilər. Daha Üzeyir bəyin dəvəti və işə qəbul edilməsi ilə Şövkət Ələkbərovanın həyatında yeni dövrə başladı.

Zirvələrə doğru

Üzeyir bəy Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Xorunda işə başlayan Şövkət Ələkbərova çox sonralar özü də etiraf edib ki, o zaman dərdsəli xorda oxumağı ona çox şey verib: "Bu gün müxtəlif üslublu, müxtəlif dəst-xətlili ansambların, orkestrlərin müşayiətilə oxuya bildiyim üçün ilk növbədə Üzeyir bə-



OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması üzrə tender Sətnalmalar komissiyasının qərarı ilə "Dövlət sətinalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.

Sətnalmalar komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatəsaslı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən sənitar-gigiyena xidmətlərinin (deratizasiya, dezinfeksiya və dezinfeksiya) göstərilməsinin satın alınması məqsədilə 12.08.2022-ci il tarixdə keçirilmiş açıq tender prosedurunun noticəsinə əsasən, "Ecomedi" MMC qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq sətinalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş aşağıdakı kotirovka sorğuları Sətnalmalar komissiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ilə "Dövlət sətinalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir:

- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin satın alınması;
- Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğuları üçün zəruri ehtiyat hissələrinin satın alınması.

Sətnalmalar komissiyası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort yollayışlarının (putyovkaların) alınması" adlı təkrar müsabiqə keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort yollayışlarının (putyovkaların) alınması" adlı təkrar müsabiqə keçirir.

- Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
- İştirak haqqı yoxdur.
- Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Cinar Park" Biznes Mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
- Müsabiqədə iştirak edən təşkilatların təklifləri 02 noyabr 2022-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
- Müsabiqə 03 noyabr 2022-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.
- Əlaqə telefonu: (012) 525-41-30 (daxili: 5036)

Müsabiqə komissiyası

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:

www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Xatirə və Səfa Mirzəyevlər Leyla Seyidbəyovaya həyat yoldaşı tibb elmləri doktoru, professor

OQTAY SEYİDBƏYOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznlə başsağlığı verir.

Rəfayıl Eyvazov ailəsi ilə birlikdə Leyla Seyidbəyovaya əzizi tibb elmləri doktoru, professor

OQTAY SEYİDBƏYOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznlə başsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

Azərbaycan Respublikasının ərazisində COVID-19 aleyhinə aparılan vaksinasıya ilə bağlı son vəziyyət 19.10.2022

Ümumi	19.10.2022
Vaxtında vaxsınan ümumi sayı	13 904 392
1-ci doza vaxsınan sayı	5 387 640
2-ci doza vaxsınan sayı	4 870 235
3 və daha çox doza vaxsınan sayı	3 383 954
Heç bir doza almamış sayı	262 563
Ümumi vaxsınan sayı	923
1-ci doza vaxsınan sayı	283
2-ci doza vaxsınan sayı	208
3 və daha çox doza vaxsınan sayı	388
Heç bir doza almamış sayı	44

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət 19.10.2022

Ümumi	Bu gün	19.10.2022	
Ümumi yoluxmuş sayı	822 751	Yeni yoluxmuş sayı	65
Ümumi sağalmış sayı	812 407	Yeni sağalmış sayı	68
Aktiv vəziyyətdə sayı	409	Səhəlik test sayı	2 959
Ümumi test sayı	7 296 340	Səhəlik test sayı	0
Ümumi ölümlər sayı	9 935		

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Ünvan
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə
e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Gündəlik qəzet
Tiraj 6506
Sifariş 2967
Qiyməti 40 qəpik